



Qardaş səfəri



Prezident İlham Əliyev seçkidən sonra ilk rəsmi səfərini Türkiyəyə etdi

Ölkəmiz arasında qaradaxlıq əlaqələrinə ən bariz nümunələrdən biri də həm İlham Əliyevin, həm də Rəcəb Tayyib Ərdoğanın Prezident seçildikdən sonra ilk xarici səfərlərini Türkiyəyə və Azərbaycana etmələrinin xoş ənənə halı almışdır. Fevralın 7-də növbəti dəfə Azərbaycan Prezidenti seçilən İlham Əliyevin ilk xarici səfərini Türkiyəyə etməsi də bunun daha bir möhtəşəm təəcəssümü oldu.

"...Prezident seçkilərindən sonra mənim ilk rəsmi səfərim qardaş ölkəyədir. Bu, təbii, bu, bir ənənədir. Biz əcdadlarımızdan qalan bütün ənənələrə sadıq. Bu gün Türkiyə-Azərbaycan birliyi təkə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib", - deyərək fevralın 19-da Prezident İlham Əliyev qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuata bəyanatla çıxışı zamanı bildirdiyi kimi, Türkiyə-Azərbaycan birliyinin təməli üçün ortaq tarixi köklərimizə, gündən-günə inkişaf

edən qaradaxlıq əlaqələrinə dayanır. Və bu sarsılmaz birliyin gücü təkə ölkələrimizin, regionumuzun rifahı üçün deyil, qlobal xarakterli məsələlərin həlli üçün də vacib rol oynayır. Dənizməz reallıqdır ki, bu gün dünyamız istənilən siyasi gücü Azərbaycan-Türkiyə birliyi ilə hesablaşır, regionla bağlı bütün məsələləri, gerçəkləşdiriləcək layihələri məhz bu iki ölkənin maraqlarına uyğun tənzimləyir.

6

XXVII Avrasiya İqtisadi Zirvə toplantısının iştirakçılara

Hörmətli zirvə toplantısının iştirakçıları! Sizi "Mərmərə Qrupu" Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə keçirilən XXVII Avrasiya İqtisadi Zirvə toplantısının açılış mərasimində ümumən salamlayıram. Xoş əhəngə çevrilmiş Avrasiya İqtisadi Zirvə toplantısı dövlət xadimləri, tanınmış siyasətçilər və iş adamlarının bir araya toplanması, regionumuzda və global miqyasda cərəyan edən proseslər ətrafında fikir mübadiləsinin aparıldığı, hazırkı mürəkkəb böhranların aradan qaldırılması yollarının müzakirə edildiyi mötəbər platformadır.

Sürətlə transformasiyaya məruz qalan müasir dünyada əhəngə təhdidlər yanaşı, bəşəriyyəti narahat edən yeni çağırışların və təhlükələrin meydana gəlməsi regional və global problemlərin həlli istiqamətində yeni yanaşmaların formalaşdırılmasını labüd edir. Bu baxımdan zirvə toplantısının hər il olduğu kimi builki gündəliyi, o cümlədən iqlim böhranı, ətraf mühit və enerji məsələlərinə həsr olunmuş sessiyası xüsusi aktualıq kəsb edir.

Hazırda hökm sürən iqlim dəyişmələri planetimizi təhdid edən başlıca problemlər sırasında yer almaqdadır. İqlim dəyişmələrinin təsirləri artıq həyatın bütün sahələrində özünü büruzə verir. Azərbaycan iqlim dəyişmələri ilə mübarizə məsələlərinə böyük diqqət ayırır, onun mənfəət fəsadlarının azaldılması üçün birgə fəaliyyətin təmin olunması istiqamətində səylər göstərir. Təsəvvür deyil ki, dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bütün ölkələrin yekdil qərarı ilə 2024-cü ildə məhz Azərbaycanda keçiriləcəkdir.

Bununla yanaşı, Azərbaycan Avrasiya regionunda dinamik inkişafı ilə səciyyələnən tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə böyük önəm verir. Azərbaycan

inkışaf etmiş nəqliyyat-logistika infrastrukturuna malik etibarlı tranzit ölkə olaraq Avrasiya regional əməkdaşlığın irəlilədirilməsi, iqtisadi tərəqqinin təşviq edilməsi, qarşılıqlı bağlılığın gücləndirilməsi baxımından vacib rol oynayır.

Bu xüsusda ən yüksək zirvədə olan Azərbaycan-Türkiyə əlaqələrinin önəmiyyətini vurğulamaq lazımdır. Qardaş Türkiyə ilə çoxşaxəli birgə fəaliyyətimiz, gerçəkləşdirilməz irimiqyaslı layihələrlə strateji müttəfiqliyimizi səciyyələndirən mühüm amillər olmaqla yanaşı, regional əməkdaşlığa, təhlükəsizliyə və sabitliyə mühüm töhfə verir. Əminəm ki, xalqlarımızın qaradaxlıq və birliyindən, ortaq tariximizdən, zəngin milli-mənəvi dəyərlərindən güc alan Azərbaycan-Türkiyə strateji müttəfiqliyi bundan sonra da birgə səylərimizlə "Bir millət, iki dövlət" prinsipinə uyğun olaraq inkişaf edəcək və möhkəmlənəcəkdir.

Eyni zamanda Avrasiya İqtisadi Zirvə toplantısının xüsusi sessiyasının Türkiyə Respublikasının 9-cu Prezidenti Süleyman Dəmirəlin 100 illik yubileyinə həsr edilməsinin rəmzi mənası vardır. "Mərmərə Qrupu" Strateji və Sosial Araşdırmalar Vəqfinin əsasının qoyulmasına böyük töhfə vermiş mərhum Süleyman Dəmirəl Azərbaycan-Türkiyə dövlətlərarası münasibətlərinin formalaşdırılmasında, qaradaxlıq münasibətlərinin gücləndirilməsində mühüm rolunu görkəmli dövlət xadimi olub. Onun öz xatirəsi daim qəlbimizdə yaşayacaqdır.

İnanıram ki, bu ictimai Avrasiya regionunun davamlı inkişafı naminə qarşılıqlı faydalı tərəfdaşlığın genişləndirilməsinə töhfə verəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, zirvə toplantısının işinə uğurlar diləyirəm.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 fevral 2024-cü il

Azərbaycanın parlament əlaqələri gündən-günə genişlənməkdədir

Bu gün Bakıda Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyası keçiriləcək. Milli Məclisin Sədri Sahibə Qafarova fevralın 21-də Tailand Krallığının Milli Assambleyasının prezidenti və Nümayəndələr Palatasının sədri Vanmuhammadnoor Matha, Böhreyn Krallığının Nümayəndələr Məclisinin Sədri Əhməd bin Salman Əl-Musaləm, Oman Sultanlığının Şura Məclisinin Sədri Şeyx Xəlil İbn Hilal Əl-Muavvali, Tacikistan Respublikasının Ali Məclisinin Nümayəndələr Palatasının Sədri Mahmudtoir Zokirzodanın başçılıq etdiyi nümayəndə heyəti və Ərəb Parlamentinin Sədri Adel bin Abdul Rahman Əl-Asumi ilə görüşüb.

4

Münxen görüşləri Azərbaycanın növbəti diplomatik uğuru oldu

Münxen konfransı eyni zamanda Azərbaycanın getdikcə artan gücünü, qüdrətini dünyaya nümayiş etdirdi. Azərbaycan Prezidenti konfransa həm də işğaldan azad edilmiş torpaqlarımız da daxil olmaqla ölkənin bütün ərazisində keçirilən növbədənönar prezident seçkilərinin qalibi kimi qatılmışdı. Görüşlərdə qarşı tərəfin dövlət başçısını prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik etməsi Azərbaycanda növbədənönar prezident seçkilərinin azad, ədalətli, demokratiya

yaşıl və şəffaf, beynəlxalq hüquq normalarının tələbləri səviyyəsində keçirilməsinin dünya birliyi tərəfindən də qəbul edilməsinin təsdiqi idi.

Münxen görüşləri bir daha təsdiq etdi ki, dövlətimizin başçısının həyata keçirdiyi uğurlu xarici siyasət sayəsində Azərbaycanın beynəlxalq aləmdəki mövqeyi daha da möhkəmlənib, bizimlə əməkdaşlıq etmək istəyənlərin sayı artıb. Ötən illər ərzində Azərbaycan Avropanın enerji təhlükəsizliyinin

təminatında aparıcı dövlətlərdən birinə çevrilib. Bir vaxtlar Avropanı neftlə təmin edən Azərbaycan, indi də qaz ixracatçısına çevrilib. Hazırda 10-a yaxın Avropa ölkəsi Azərbaycan qazı ilə təmin olunur. Ən başlıcası isə beynəlxalq aləmdə Prezident İlham Əliyevin yüksək ehtiramla qəbul edilməsidir. Bütün bunlar Münxen Təhlükəsizlik Konfransında açıq şəkildə özünü göstərdi.

7

Noyabrda bütün dünyanın diqqəti Bakıda olacaq


COP29-un Azərbaycanda keçirilməsinə qərar verilməsi çox suallara aydınlıq gətirib

Biz həm də bu seçimi mübalığəsiz olaraq Azərbaycan Prezidentinin növbəti qələbəsi kimi təqdim edə bilərik. Üstəlik, bu qərar son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparən bəzi dairələrə qarşı da tutarlı cavabdır. Ölkəmiz bu-nunla bütün spekulasiyaları alt-üst edərək heç kimin Azərbaycanın müsbət imicinin üzünə kölgə sala bilməyəcəyini, beynəlxalq aləmdə böyük nüfuz sahibi olduğunu göstərir.

Qeyd edək ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyiş-

mələrinə qarşı mübarizəyə qoşulmuşdur. Ölkəmiz 2030-cu ilə qədər 1990-cı ilə müqayisədə istixana qazlarının miqdarının 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəflər - 2050-ci ilə qədər istixana qazlarının miqdarının 40 faiz azaldılması müəyyən edilmişdir. Ən əsası isə odur ki, Azərbaycan Prezidenti ölkəmizin işğaldan azad edilməsi ərazilərini "yaşıl enerji" zonası elan etmişdir. Bu ərazilərin 2050-ci ilədək "Netto sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulur.

7



Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri!

Dost Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Bu xəbəri böyük sevinclə qarşıladım.

İnamlı qələbəniz Azərbaycan xalqının Sizin müdrik rəhbərliyinizə göstərdiyi etimadın və dəstəyinin sübutudur. Bu, həm də Azərbaycan xalqının Sizin ölkəni inkişaf və tərəqqi yoluna aparmaq bacarığınıza inamını bir daha təsdiq edir. Əminəm ki, yenidən prezident seçilməyiniz Azərbaycanın regional və beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcəkdir.

Cənab Prezident, mən Sizinlə əməkdaşlıq və koordinasiya sayəsində qarşılıqlı dövrdə Misir-Azərbaycan münasibətlərinin yüksəlişinin şahidi olacağımı səbirsizliklə gözləyirəm.

Ən yüksək ehtiramla,

Əbdülfətah ƏS-SİSİ,

Misir Ərəb Respublikasının Prezidenti

ABŞ həqiqəti anlamağa başlayır

Rəsmi Vaşinqton Azərbaycanla münasibətləri normalaşdırmaq üçün addımlar atır

ABŞ rəsmiləri Azərbaycanın heç kimdən çəkinmədiyini, heç bir hədə ilə öz milli maraqlarından, müstəqil siyasətindən geri çəkilməyəcəyini ötən müddətdə açıq-aydın gördülər.

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ dövlət katibi Entoni Blinken, həmçinin bu ölkənin digər nümayəndələrinin müraciətinə əsasən, Prezident İlham Əliyevlə keçirilən görüşlər Amerikanın yanlış yolda olduğunu az da olsa anladığını göstərdi. Görünür budur ki, Vaşinqton Azərbaycanın qətiyyəti, iradəsini, dövlət başçısının doğru bildiyi yoldan dönməyəcəyini bir daha gördü.

Ayrı-ayrı Amerika nümayəndələrinin Azərbaycanla bağlı fərqli çıxışları münasibətlərimizə təsir edə bilməz. Həm Azərbaycan, həm də ABŞ iki ölkə arasında əməkdaşlığın genişləndirilməsində maraqlıdırlar.

6



Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin şəxsi heyətlə kompleksləşdirmək məqsədilə **qərara alıram**:

1. 2006-cı ildə doğulmuş və çağırış günündə (həmin gün də daxil olmaqla) 18 yaşını tamam olmuş, habelə 1989-2005-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikasının vətəndaşları 2024-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılınsınlar.

2. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2024-cü il aprelin 1-dən 30-dək ehtiyata buraxılınsınlar.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın icrasını üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görsün.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 fevral 2024-cü il

"Ordubad" Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Ordubad rayonu Azərbaycanın qədim yaşayış məskənlərindədir. Ümumillik Lider Heydər Əliyevin Azərbaycanın incisi adlandırıldığı Ordubadın adına ilk dəfə V əsrin yazılı mənbələrində rast gəlinir. Rayonun ərazisi Qədim Daş dövründən başlayaraq Son Orta əsrlərə qədərki dövrdə aid abidələrlə zəngindir. Tivi və Nəsirvaz kəndlərindən şimal-şərqdə, Qapıcıq dağının cənub-şərq yamacındakı Qaranqış yaylağında Tunc və İlk Dəmir dövrlərinə aid edilən, üzərində ov və rəqs səhnələri, müxtəlif işarələr və damğalar olan qaya parçaları aşkar edilmişdir ki, bu da əcdadlarımızın həyat tərzini, dünyagörüşünü, adət-ənənələrini izləməyə imkan verir. Rayonun ərazisindəki Xarabagilan şəhər yeri Orta əsrlər dövrünün şəhər həyatını, təsərrüfatını, sənətkarlığını, müdafiə sistemini, su təchizatını və memarlığını tədqiq etmək üçün unikal arxeoloji abidədir.

Rayonun inzibati mərkəzi Ordubad şəhəri qədim tarixə malikdir. XVII əsrin əvvəllərində Ordubadda Cümə məscidi, mədrəsə, buxana, qeysəriyyə, hamam və karvansaralar tikilmiş, Anbaras, Kürdatal, Üçtürləngi, Mingiş və Sərsəhər məhəllələri, Ərasət meydanı ansamblı, üç meydan ətrafında örtülü bazar kompleksi salınmışdır. Ordubadın əsas su təchizatı olan köhriz sistemi də bu dövrdə yaradılmışdır. Şəhərin küçə şəbəkəsi Cümə məscidinin yerləşdiyi mərkəzi meydanın şüa şəklində şəxələ-nərək müxtəlif məhəllələrin əsasını təşkil edir. XVII-XVIII əsrlərdə inşa edilmiş Cümə, Anbaras, Sərsəhər, Dilbər və Təkeşiyyə məscidləri öz tarixi və mədəni əhəmiyyətini bu gün də saxlayır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanın tarixi və mədəni irsinin nadir nümunələrindən olan Ordubad şəhərinin ərazisində yerləşən abidələrin daha yaxşı qorunması, təbliği və idarə olunmasının təkmilləşdirilməsi məqsədilə **qərara alıram**:

1. Ordubad Tarix-Memariyyət Qoruğunun ərazisi "Ordubad" Dövlət Tarix-Mədəniyyət Qoruğu (bundan sonra - Qoruq) elan edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Qoruğun sərhədlərini və mühafizə zonasını üç ay müddətində müəyyənləşdirib təsdiq etsin;

2.2. Qoruğun ərazisinin xüsusi rejimini dörd ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. Qoruğun maddi-texniki təminatı ilə bağlı zəruri tədbirlər görsün;

2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Qoruğun fəaliyyətinin təmin edilməsi ilə bağlı tələb olunan zəruri xərclərin maliyyələşdirilməsi Naxçıvan Muxtar Respublikası büdcəsinin vəsaiti hesabına həyata keçirilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 fevral 2024-cü il

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" 2016-cı il 15 fevral tarixli 795 nömrəli və "İnzibati xətalər haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın təsdiq edilməsi barədə" 2017-ci il 23 fevral tarixli 1256 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 974-VIQD nömrəli Qanununun icrasını üçün əlaqədar **qərara alıram**:

1. "Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik

Toplusu, 2016, № 2 (II kitab), maddə 259 (Cild I) 5-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. 5.26-cı bənddə "və 320.6-cı" sözləri ", 320.6, 322.0.11-322.0.14, 324.1, 324.3, 324.5, 324.6, 324.8, 324.10, 324.1, 324.2 və 326-2-ci" sözləri ilə əvəz edilsin;

1.2. 5.27-2-ci bənddə "və 322.0.10-cu" sözləri ", 322.0.10, 324.2, 324.4, 324.7, 324.9 və 324-3-cü" sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200 (Cild I) ilə təsdiq edilmiş

"İnzibati xətalər haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.1-ci və 2.2-ci bəndlərə "322.0.10," rəqəmlərindən sonra "324.2, 324.4, 324.7, 324.9, 324-3," rəqəmləri əlavə edilsin;

2.2. 2.4-cü bənddə "322.0.10-cu" sözləri "322.0.10, 324.2, 324.4, 324.7, 324.9, 324-3-cü" sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 fevral 2024-cü il

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 sentyabr tarixli 1845 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 974-VIQD nömrəli Qanununun icrasını üçün əlaqədar **qərara alıram**:

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 sentyabr tarixli 1845 nömrəli Fərmanı (Azərbaycan Respubli-

kasının Qanunvericilik Toplusu, 2024, № 9, maddə 1034 (Cild I) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi haqqında Əsasnamə"nin 7.4.15-ci bəndində sonuncu nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmununda 7.4.16-cı bəndə əlavə edilsin:
"7.4.16. "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının

2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununa 3 nömrəli əlavə - "Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı"nın 33-cü və 34-cü maddələrində nəzərdə tutulmuş icazələrin əlavələri olan buraxılış kartları üzrə məlumatlar."

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 fevral 2024-cü il

MDB-nin Baş katibi Baş nazir Əli Əsədova təbrik məktubu ünvanlayıb

Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedev Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova təbrik məktubu ünvanlayıb.

Nazirlər Kabinetindən AZƏRTAC-a bildirilib ki, Sergey Lebedev yenidən Azərbaycanın Baş naziri təyin edilməsi münasibətilə Ə.Əsədova səmimi təbriklərini çatdırıb.

"Əminəm ki, Sizin rəhbərlik etdiyiniz hökumət ölkənin sosial-iqtisadi inkişafı üçün effektiv işləyəcək, həmçinin Müstəqil Dövlətlər Birliyi məkanında hərtərəfli əməkdaşlığın qorunması istiqamətində xətti davam etdirəcək", - deyərək məktubda bildirilib.

S.Lebedev Əli Əsədova cəsarətli, əmin-amanlıq və Azərbaycan xalqının mənafeyi naminə planların və təşəbbüslərin icrasında uğurlar arzulayıb.

BP-nin regional prezidenti Qəri Counz Baş nazir Əli Əsədovu təbrik edib

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova təbrik məktubu ünvanlayıb.

Bu barədə AZƏRTAC-a Nazirlər Kabinetindən məlumat verilib. Məktubda deyilir: "BP şirkətinin adından Sizi Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə yenidən təyin olunmağınız münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Sizə möhkəm cansağlığı və Azərbaycan Respublikasının tərəqqisi naminə fəaliyyətinizdə davamlı uğurlar arzulayıram.

Bu il "Azəri-Çıraq-Günəşli"nin tərəfdaşları ilə Azərbaycan arasındakı uğurlu tərəfdaşlığın rəmzi olan "Əsrin müqaviləsi"nin 30 illiyi ilə əhatəlidir. Biz Azərbaycanla onilliklər boyu davam edən əlaqələrimizə yüksək dəyər verir, Azərbaycan Hökuməti və SOCAR ilə olan uzumüddətli tərəfdaşlığımıza sadiq qalıraq.

Fürsətdən istifadə edərək, Sizə bu illər ərzində BP-nin operatoru olduğu layihələrə göstərdiyiniz davamlı dəstəyə görə minnətdarlığımızı bildiririk. Bu uğurlu əməkdaşlığa yüksək qiymətləndirir və uzun illər davam edəcəyinə ümid edirik".

Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 93

QƏRAR

Bakı şəhəri, 20 fevral 2024-cü il

"İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixli 534 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, iri dövlət şirkətlərinin gəlirlərin və xərclərinin proqnozlaşdırılmasına və icrasına nəzarətin daha da gücləndirilməsi, xərclərin optimallaşdırılması və səmərəlilik göstəricilərinin yüksəldilməsi, habelə bu sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı qəbul olunmuş

normativ hüquqi aktların icrasından irəli gələn məsələlərin həlli məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında" 2016-cı il 30 dekabr tarixli 534 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunver-

cilik Toplusu, 2016, № 12, maddə 2249 (Cild I) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - "Gəlirlər və xərclər smetaları hazırlanması, təsdiq edilməsi və icrası üzrə monitorinq aparılmalı olan iri dövlət şirkətlərinin siyahısı" yeni redaksiyada verilsin (əlavə olunur).

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 20 fevral tarixli 93 nömrəli Qərarı ilə yeni redaksiyada verilib.

Gəlirlər və xərclər smetaları hazırlanmalı, təsdiq edilməli və icrası üzrə monitorinq aparılmalı olan iri dövlət şirkətlərinin SIYAHISI

1. "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti.
2. "Azərişiq" Açıq Səhmdar Cəmiyyəti.
3. Dövlət Kontrakt Korporasiyası "Azərkontrakt" Açıq Səhmdar Cəmiyyəti.
4. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan qurumlar

("Regional Su Meliorasiya Xidməti" publik hüquqi şəxs və "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxs).

5. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan qurumlar ("Aztelekom"

Məhdud Məsuliyyətli Cəmiyyəti, Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos), "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti, "AzInTelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti və "Bakı Telefon Rabitəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti).

Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 95

QƏRAR

Bakı şəhəri, 21 fevral 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 26 fevral tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə tərəfindən yaradılan peşə təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Peşə təhsili haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 908-VIQD nömrəli Qanununun tətbiqi və "Peşə təhsili haqqında" Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli 140 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2237 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin et-

mək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 26 fevral tarixli 65 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 2, maddə 361 (Cild I) ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə tərəfindən yaradılan peşə təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi"ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 3.2.1-ci bənddə aşağıdakı redaksiyada verilsin:

"3.2.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada peşə və ixtisaslara uyğun dərslərin, dərslər

vəsaitlərinin və digər tədris-metodik vəsaitlərin hazırlanmasında iştirak etmək";

2. 4.15.6-cı bənddə "6.7-ci bənd" sözlərindən sonra "və 4.15.6-1-ci bənd" sözləri əlavə edilsin.

3. Aşağıdakı məzmununda 4.15.6-1-ci bənddə əlavə edilsin:

"4.15.6-1. dövlət peşə təhsili müəssisələrinə müəllimlərin və istehsalat təlimi ustalarının işə qəbul və yerdəyişməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq qərarlar qəbul edir";

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri

İndoneziya Azərbaycanın sədrliyi dövründə bütün tədbirlərdə aktiv iştirak edəcək

Fevralın 21-də Azərbaycanın və İndoneziyanın Asiya Parlament Assambleyasındakı (APA) nümayəndə heyətləri arasında görüş keçirilib.

Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Azərbaycanın APA-dakı nümayəndə heyətinin rəhbəri Əminə Ağazadə Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında iştirak edən İndoneziya nümayəndə heyətini salamlayaraq, ölkələrimiz arasında əlaqələrin dinamik inkişaf etdiyini deyib. O, Azərbaycanın APA-nın sədrliyinə namizədliyini dəstəklədiyini görə İndoneziya tərəfinə təşəkkürünü ifadə edib. Əminə Ağazadə fevralın 7-də Azərbaycanda keçirilən növbədənə prezident seçkilərindən söz açıb.



Bildirib ki, bu seçkilər Azərbaycanın bütün suveren ərazilərində keçirilməsi ilə əhatədar olub. O, ölkələrimiz arasında əməkdaşlıqdan və parlamentlərarası əlaqələrin inkişaf perspektivlərindən danışaraq münasibətlərin bütün sahələrdə genişləndirilməsinin vacibliyini vurğulayıb. İndoneziyanın APA-dakı nümayəndə heyətinin rəhbəri Fad-

li Zon fevralın 7-də Azərbaycanla keçirilən prezident seçkiləri, həmçinin ölkəmizin ərazi bütövlüyünü tam bərpa etməsi münasibətilə təbriklərini çatdırıb. O, ölkələrimiz və parlamentlərimiz arasındakı əlaqələrin daha da möhkəmlənməsinin vacibliyini vurğulayıb. Həmçinin ikitərəfli sosial və mədəni əlaqələrin inkişafının əhəmiyyətini qeyd edib.

Fadli Zon Azərbaycanın APA-ya sədrliyi dövründə təşkilatın daha da möhkəmlənməsinə, aktual məsələlərin müzakirə ediləcəyinə ümidvar olduğunu bildirib. O, diqqətə çatdırıb ki, Azərbaycanın sədrliyi dövründə İndoneziya bütün tədbirlərdə aktiv iştirak edəcək, lazımı dəstəyi göstərəcək.

"Azərbaycan"





Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə təbriklərimi çatdırır, uğurlar və xoşbəxtlik arzulayıram.

Ölkələrimiz arasında dostluq münasibətləri mövcuddur və əminəm ki, Sizin yenidən Prezident seçilməyiniz əməkdaşlığımızın daha da inkişaf etməsinə töhfə verəcəkdir.

Hörmətlə,

FİLİP,
Belçikalıların Kralı



Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə İndoneziya Respublikası adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi və salamlarımı çatdırıram.

Bu ali vəzifəyə seçilməyiniz Azərbaycan xalqının Sizə göstərdiyi dərin hörmətin və sarsılmaz etimadın təsdiqidir. Tam əminliklə bildiriməm ki, Sizin möhtəşəm liderliyiniz və zəngin təcrübəniz ölkənizi daha böyük tərəqqiyə doğru aparacaqdır.

Bu xoş fürsətdən istifadə edərək əmin olduğumu bildirmək istəyirəm ki, Sizin rəhbərliyinizlə biz xalqlarımız arasında otuz ildən artıq inkişaf edən iktərəfli əlaqələrin dərinləşməsinin şahidi ola biləcəyik. Məmnuniyyətlə qeyd edirəm ki, xalqlarımızın rifahı naminə bizim müxtəlif sahələrdə əməkdaşlıqla bağlı sözlərimizi artırmaq və ortaq sektorları əhatə edərək bu əməkdaşlığı genişləndirmək üçün gözəl imkanlarımız var.

Zati-alinizə və Azərbaycan xalqına möhkəm cansağlığı, xoşbəxtlik və tərəqqi arzulayaraq, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Coko VİDODO,
İndoneziya Respublikasının Prezidenti



Hörmətli cənab Prezident.

Prezident seçkilərində qazandığınız qələbə münasibətilə Sizi Monteneqro vətəndaşları adından və şəxsən öz adımdan səmimi-qəlbədən təbrik edir, ölkənizə davamlı inkişaf, xalqımıza firavanlıq arzulayıram.

Əminəm ki, biz etibarlı dostluq münasibətlərimizi həm iktərəfli, həm regional, həm də beynəlxalq səviyələrdə qarşılıqlı maraqlarımız naminə inkişaf etdirəcəyik. Mən ilk növbədə iqtisadiyyat, turizm və enerji sahələrində kommunikasiyanı intensivləşdirməyə, əməkdaşlığı gücləndirməyə töhfələr verməyə hazırım.

Ölkənizin uğurlarının davamlı olmasını arzulayıram, əlaqələrimizin daha da genişlənməsinə əminliyimi bildirirəm.

Ən yüksək ehtiramımı və səmimi salamlarımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Yakov MİLATOVIÇ,
Monteneqronun Prezidenti



Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Tarixin bu çətin dövründə sabitlik və yaxşı münasibətlər böyük əhəmiyyət kəsb edir. Məmnuniyyət hissi ilə bildiriməm ki, Estoniya ilə Azərbaycan arasında münasibətlər qarşılıqlı anlaşma və ölkələrimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə hörmət kimi möhkəm təməl üzərində qurulub. Qarşıdakı illərdə Estoniya ilə Azərbaycan arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsini səbirsizliklə gözləyirəm.



Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Alar KARİS,
Estoniya Respublikasının Prezidenti



Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Mən çox məmnunam ki, birgə sözlərimiz sayəsində qarşılıqlı faydalı iktərəfli əməkdaşlığımız bir çox sahələrdə inkişaf edir.

Yüksək səviyyəli qarşılıqlı səfərlərimiz iktərəfli münasibətlərimizin və əməkdaşlığımızın dərinləşməsinə mühüm rol oynayır. Buna görə də inanıram ki, zati-alinizə ünvanladığım dövətimi qəbul edəcək və Sizə uyğun zamanda Monqolustana səfər edəcəksiniz.

Zati-aliləri cənab Prezident, Sizə əilinizə cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqına isə rifah arzu edirəm.

Hörmətlə,

Uxnaaqiyn XURELSUX,
Monqolustanın Prezidenti



Zati-aliləri.

Tarixi hadisə - yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimiyyətlə təbrik edirəm. Bu qələbə Prezident vəzifəsində fəaliyyət göstərdiyiniz müddətdə möhtəşəm liderliyinizin təkcə Azərbaycanda deyil, həm də dünyada qəbul olunmasının bariz təzahürüdür.

Surinam Respublikası iktərəfli və çoxtərəfli əlaqələri yüksək qiymətləndirir, ölkələrimizin və xalqlarımızın rifahı naminə qarşılıqlı maraq doğuran sahələrdə tərəfdaşlığımızı inkişaf etdirmək üçün sözlərimizi artırmaq və ortaq sektorları əhatə edərək bu əməkdaşlığı genişləndirmək üçün gözəl imkanlarımız var.

rımızın rifahı naminə qarşılıqlı maraq doğuran sahələrdə tərəfdaşlığımızı inkişaf etdirmək üçün sözlərimizi artırmaq və ortaq sektorları əhatə edərək bu əməkdaşlığı genişləndirmək üçün gözəl imkanlarımız var.

Bu baxımdan mən əminəm ki, qarşıdan gələn COP29-a evsahibliyi edən Azərbaycan konfransın uğurla keçirilməsi üçün bütün lazımı tədbirləri görür.

Azərbaycan Respublikasının Prezidenti vəzifəsində Sizə Surinam Respublikasının Hökuməti və xalqı adından möhkəm cansağlığı arzulayıram, yeni-yeni uğurlar diləyirəm.

Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Çandrikapersad SANTOKİ,
Surinam Respublikasının Prezidenti



Zati-aliləri.

Yenidən Prezident seçilməyiniz münasibətilə Sizə Sudan xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Zati-alinizə və dost xalqınıza uğurlar diləyirəm.

Bu fürsətdən istifadə edərək ölkələrimiz arasında mövcud əlaqələrə görə dərin minnətdarlığımı bildirir, iktərəfli münasibətlərimizin müxtəlif sahələrdə inkişafı üçün Azərbaycan Respublikası ilə işləməkdə qətiyyətli olduğumu bir daha vurğulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Abdel Fattah Al-Burhan
Abdelrahman AL-BURHAN,
Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri



Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

ti və səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Sizin bu qələbəyə Azərbaycan xalqı tərəfindən siyasi rəhbərliyinizin, eləcə də Azərbaycan Respublikasının təhlükəsizliyini və suverenliyini möhkəmləndirmək, həmvətənlərinizin firavanlığını daha da yaxşılaşdırmaq istiqamətində sözlərinizin dəstəklənməsinin bariz sübutudur.

Sizin liderliyiniz və sözləriniz Azərbaycan Respublikasının hüddullarından kənarda da yüksək qiymətləndirilir. Təşkilatımız Sizin təbii fəlakətlərin və texnogen qəzaların nəticələrinin aradan qaldırılması sahəsində bizimlə münasibətlərin möhkəmlənməsinə şəxsi töhfələrinizi yüksək qiymətləndirir.

İnanıram ki, dəstəyiniz və əməkdaşlığınız davamlı olacaqdır.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Njupuo Yap MARIATU,
Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi



Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə "Exxon Mobil" Korporasiyası adından Sizi səmimi-qəlbədən təbrik edir, davamlı uğurlar diləyir, eləcə də Azərbaycan xalqının firavanlığı və rifahı ilə bağlı ən xoş arzularımı çatdırıram.

Əminəm ki, Sizin rəhbərliyinizlə Azərbaycan bundan sonra da neft və qaz sektorunda öz aparıcı rolunu davam etdirəcək. "Exxon Mobil" Azərbaycanla enerji sahəsində uzunmüddətli əməkdaşlığımızı yüksək qiymətləndirir. Biz birlikdə dünyanın etibarlı və sərfəli enerjiyə olan tələbatını qarşılamaya kömək edə və eyni zamanda

istixana qazı emissiyalarının azaldılması istiqamətində işləyib bilərik.

Bu iki çağırış COP29 müzakirələrinə zamanı diqqət mərkəzində olacaq və mən Azərbaycan Respublikasına bu mühüm qlobal dialoqa evsahibliyi etməklə bağlı ən xoş arzularımı bildirirəm.

Sizi bir daha təbrik edir, Zati-alinizə və Azərbaycan xalqına daha parlaq gələcək arzulayıram.

Hörmətlə,

Darren VUDS,
Amerika Birləşmiş Ştatlarının "Exxon Mobil" Korporasiyasının sədri və baş icraçı direktoru



Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Yaponiya-Azərbaycan Parlamentlərarası Dostluq Liqası adından səmimi təbriklərimi çatdırıram.

Diplomatik münasibətlərinin qurulmasının 32-ci ildönümünü qeyd edən ölkələrimizin dostluq və tərəfdaşlıq əlaqələrinin zati-alinizə dəstəyi ilə daha da möhkəmlənəcəyinə əminəm.

Ölkələrimizin parlamentlərarası münasibətləri davamlı şəkildə inkişaf edir. 1998-ci ildə əsas qoyulmuş Yaponiya-Azərbaycan Parlamentlərarası Dostluq Liqasının keçən il 25-ci ildönümü qeyd edilmişdir. Dostluq Liqasının əsası qoyulduğu gündən sədr olaraq ölkələrimizin əlaqələrinin inkişafı üçün sözlərimi əsirgəməmişəm. Keçən il ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında xüsusi xidmətlərimə görə zati-alinizə mənə "Dostluq" ordeni ilə təltif etməsi şəxsim üçün çox böyük şərəfdir. Azərbaycan-Yaponiya dostluq münasibətlərinin inkişafı üçün bundan sonra da var gücümə çalışacağam.

Zati-alinizə cansağlığı, fəaliyyətinizdə müvəffəqiyyətlər arzu edir, Sizinlə görüşə biləcəyimiz günü səbirsizliklə gözləyirəm.

Hörmətlə,

Akira AMARİ,
Yaponiya parlamenti Nümayəndələr Palatasının üzvü,
Yaponiya-Azərbaycan Parlamentlərarası Dostluq Liqasının sədri



Cənab Prezident.

Yenidən Azərbaycan Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edir, Sizə uğurlar arzulayıram.

Əminəm ki, ölkələrimiz arasında münasibətləri səciyyələndirən dostluq ruhu Sizin rəhbərliyinizlə müdafiə sahəsində, eləcə də ortaq strateji maraq kəsb edən digər sahələrdə əməkdaşlığın inkişafı naminə daha da yüksəlməkdə davam edəcək. Bunlar hazırkı beynəlxalq mənərəni və xüsusilə də Avro-Asiya regionunu xarakterizə edən sabitlik, təhlükəsizlik və iqtisadi inkişaf kimi qlobal çağırışların öhdəsindən gəlmək məqsədilə iktərəfli münasibətlərimizi gücləndirmək üçün zəruri əsaslardır.

Sizinlə tezliklə görüşmək ümidi ilə fürsətdən istifadə edərək, Sizə ən səmimi salamlarımı çatdırıram.

Hörmətlə,

Guido KROSETTO,
İtaliya Respublikasının müdafiə naziri



Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə "Leonardo" şirkəti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram.

Sizin zəngin təcrübəniz və peşəkar bacarıqlarınız sayəsində əminəm ki, İtaliya ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcəkdir.

Zati-alinizə yeni prezidentlik dövründə davamlı uğurlar və firavanlıq arzulayıram. "Leonardo" şirkəti ölkənizlə davamlı əlaqələrə görə böyük qürur hissi keçirir və əmin olun ki, əməkdaşlığın genişlənməsi istiqamətində sözlərimi əsirgəməyəcəkdir.

Sizinlə şəxsən görüşməyi səbirsizliklə gözləyirəm. Sizə olan ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Stefano PONTEKORVO,
İtaliya Respublikasının "Leonardo" şirkətinin sədri



Zati-aliləri.

Sizə ən səmimi salamlarımı və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Prezident seçkilərində inamlı qələbəni münasibətilə Sizi Cənubi Sinaı Qubernatorluğunun vətəndaşları adından və şəxsən öz adımdan səmimi-qəlbədən təbrik etməkdən məmnunluq duyuram.

Bu qələbə hörmətli xalqımızın zati-alinizə dərin etimadının təsdiqidir. Əminəm ki, Sizin yeni prezidentliyiniz dövründə Azərbaycan xalqı və dövləti daha böyük uğurlar əldə edəcəkdir.

Zati-aliləri, bir daha Sizi təbrik etməkdən, ölkələrimiz arasında bütün sahələrdə iktərəfli münasibətləri möhkəmləndirmək və dərinləşdirmək istəyimizi qeyd etməkdən məmnunluq duyuram.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, uğurlar, dost ölkənizin xalqına tərəqqi və firavanlıq diləyirəm.

Ən xoş arzularla,

Xalid Fuda SADIQ,
Misir Ərəb Respublikasının Cənubi Sinaı əyalətinin qubernatoru



Azərbaycan Respublikasının Nazirlər Kabineti

QƏRAR

“Azərsilah” Müdafiə Sənayesi Holdingi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin, strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında

"Azərsilah" Müdafiə Sənayesi Holdingi" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 sentyabr tarixli 462 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 7 sentyabr tarixli 2318

nömrəli Fərmanının 6.1.2-ci və 6.1.3-cü bəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

1. "Azərsilah" Müdafiə Sənayesi Holdingi" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi" təsdiq edilsin (əlavə olunur).

2. "Azərsilah" Müdafiə Sənayesi Holdingi" Qapalı Səhmdar Cəmiyyətinin strukturu" təsdiq edilsin (əlavə olunur).

3. "Azərsilah" Müdafiə Sənayesi Holdingi" Qapalı Səhmdar Cəmiyyətinin işçilərinin say həddi 118 stat vahidi müəyyən edilsin.

4. Bu Qərarın 1-ci hissəsində dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə"nin 3.5-ci bəndinə uyğun edilə bilər.

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 20 fevral tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

"Azərsilah" Müdafiə Sənayesi Holdingi" Qapalı Səhmdar Cəmiyyətinin NİZAMNAMƏSİ

1. Ümumi müddəalar

1.1. "Azərsilah" Müdafiə Sənayesi Holdingi" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət) "Azərsilah" Müdafiə Sənayesi Holdingi" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 sentyabr tarixli 462 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 7 sentyabr tarixli 2318 nömrəli Fərmanına (bundan sonra - Fərman) əsasən yaradılmışdır.

1.2. Cəmiyyət silah istehsalının, ixracının və satışının təşkilini həyata keçirən, tabeliyində olan hüquqi şəxslərin vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, onların maliyyə sabitliyinin və dayanıqlılığının yaxşılaşdırılması sahəsində işləri yerinə yetirən kommersiya hüquqi şəxsdir.

1.3. Cəmiyyət Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində fəaliyyət göstərir.

1.4. Cəmiyyət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Tərəfdar Çıxdığı Beynəlxalq Müqavilələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, Azərbaycan Respublikasının digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarlarını və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.

1.5. Cəmiyyətin müstəqil balans, mülkiyyətində olan əmlakı, bank hesabları, Nazirliyin adı və öz adı haqq olunmuş möhürü, müvafiq ştapları, blankları, bayraq, loqotip (emblem) və əmtəə nişanı vardır.

1.6. Qanuna uyğun olaraq Cəmiyyətin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Cəmiyyət məhkəmədən, həmçinin arbitrajlarda iddiaçı və ya cavabdeh qismində çıxış etmək hüququna malikdir.

1.7. Cəmiyyətin rəsmi adı aşağıdakı kimidir:

- 1.7.1. tam halda - "Azərsilah" Müdafiə Sənayesi Holdingi" Qapalı Səhmdar Cəmiyyəti;
- 1.7.2. qısaltdılmış halda - "Azərsilah" QSC;
- 1.7.3. ingilis dilində tam halda - "Azersilah" Defence Industry Holding" Closed Joint Stock Company;
- 1.7.4. ingilis dilində qısaltdılmış halda - "Azersilah" CJSCo.

1.8. Cəmiyyət Bakı şəhərində yerləşir.

2. Cəmiyyətin fəaliyyətinin istiqamətləri

2.1. Cəmiyyətin fəaliyyət istiqamətləri aşağıdakılardır:

- 2.1.1. silahların istehsalının, satışının və ixracının təşkilini həyata keçirmək;
- 2.1.2. tabeliyində olan hüquqi şəxslərin vahid prinsiplər əsasında idarə olunması, fəaliyyətinin təkmilləşdirilməsi, onların maliyyə sabitliyinin və dayanıqlılığının yaxşılaşdırılması sahəsində işləri yerinə yetirmək;
- 2.1.3. Azərbaycan Respublikasının müdafiə sənayesinin müasir tələblərə uyğunlaşdırılması baxımından bu sahəyə istehsal və kadr resurslarının, eləcə də investisiyaların cəlb olunmasını təmin etmək;
- 2.1.4. bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.

3. Cəmiyyətin hüquq və vəzifələri

3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Cəmiyyətin vəzifələri aşağıdakılardır:

- 3.1.1. silahların istehsalı, satışı və ixracı sahəsində qəbul edilmiş normativ hüquqi aktların, inkişaf konsepsiyaları və məqsədli proqramların həyata keçirilməsində iştirak etmək;
- 3.1.2. silahların istehsalı, satışı və ixracının təşkil sahəsində tədbirlər görmək;
- 3.1.3. müasir istehsal texnologiyalarının tətbiqi, habelə elmi-tədqiqat və təcrübə-konstruktor layihələrini həyata keçirməklə yeni silahların yaradılmasını təmin etmək;
- 3.1.4. yeni istehsal sahələrinin yaradılmasını, eləcə də mövcud sahələrin təkmilləşdirilməsi ilə silahların davamlı istehsalını təmin etmək;
- 3.1.5. silahların modernləşdirilməsini, habelə təmirini və utilitizasiyasını təmin etmək;
- 3.1.6. tabeliyində olan hüquqi şəxslərin vahid prinsiplər əsasında idarə olunması, fəaliyyətinin təkmilləşdirilməsi, onların maliyyə sabitliyinin və dayanıqlılığının yaxşılaşdırılması sahəsində işlərin yerinə yetirilməsi üçün tədbirlər görmək;
- 3.1.7. Cəmiyyətin, idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyində olan hüquqi şəxslərinin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi məqsədilə təkliflər hazırlamaq və tədbirlər görmək;
- 3.1.8. tabeliyində olan hüquqi şəxslərin inkişafına nail olmaq, həmin müəssisələrin və Cəmiyyətin istifadəsində olan əmlakın qorunub saxlanmasını və səmərəli istifadəsini təmin etmək;

3.1.9. tabeliyində olan hüquqi şəxslərin ixrac potensialına təsir edən amillərin araşdırılmasını təmin etmək və bu istiqamətdə həyata keçiriləcək tədbirlərə dair təkliflər vermək;

3.1.10. sətinalmaları "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə nəzərə alınmaqla həmin Qanuna uyğun olaraq həyata keçirmək;

3.1.11. fəaliyyət istiqamətlərinə uyğun olaraq ətraf mühitin mühafizəsi ilə bağlı müvafiq tədbirlər görmək;

3.1.12. fəaliyyət istiqamətləri üzrə dövlət sirtinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görmək;

3.1.13. Cəmiyyətin fəaliyyət istiqamətləri üzrə riskləri müəyyənləşdirmək, qiymətləndirmək və idarə etmək;

3.1.14. bu Nizamnamədə nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək.

3.2. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Cəmiyyətin hüquqları aşağıdakılardır:

3.2.1. Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğun olaraq xarici ölkələrin aidiyyəti dövlət qurumları, eləcə də dövlətə məxsus və özəl hüquqi şəxslərlə hərbi-texniki sahədə əməkdaşlıq həyata keçirmək, o cümlədən xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

3.2.2. Cəmiyyətin filial və nümayəndəliklərini yaratmaq, habelə tabeliyində hüquqi şəxslərin yaradılması ilə bağlı təkliflər vermək;

3.2.3. Cəmiyyətin kadr potensialını inkişaf etdirmək, bu məqsədlə tədbirlər görmək;

3.2.4. Cəmiyyətin maddi və qeyri-maddi aktivlərini idarə etmək və onları barəsində sərəncam vermək;

3.2.5. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qrupları və komissiyalar yaratmaq;

3.2.6. müqavilə əsasında müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

3.2.7. dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.2.8. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;

3.2.9. əməkdaşlarını dövlət təltiflərinə və mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;

3.2.10. bu Nizamnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

4. Cəmiyyətin nizamnamə kapitalı, əmlakı və maliyyə fəaliyyətinin əsasları

4.1. Cəmiyyətin nizamnamə kapitalı 500,000,000 (beş yüz milyon) manatdır, onun səhmlərinin nominal dəyərindən təşkil olunur və nominal dəyəri 1 manat olan 500,000,000 (beş yüz milyon) ədəd adı səhmlərdən ibarətdir. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur.

4.2. Cəmiyyətin nizamnamə kapitalı bu Nizamnaməyə uyğun olaraq Cəmiyyətin mülkiyyətinə verilməsi və qanunla müəyyən edilmiş qaydada qiymətləndirilmiş aktivlərin dəyərindən təşkil olunur. Cəmiyyətin nizamnamə kapitalına qoyulan maya pul vəsaitləri, tam ödənilmiş qiymətli kağızlar, digər əmlak, o cümlədən əmlak hüquqları və pul dəyəri olan digər hüquqlardan ibarət ola bilər.

4.3. Cəmiyyətin əmlakı əsas fondlardan, dövriyyə vəsaitlərindən, digər maddi və qeyri-maddi aktivlərdən ibarətdir. Cəmiyyətin əmlakının dəyəri onun balansında göstərilir.

4.4. Cəmiyyətin əmlakı aşağıda göstərilən mənbələr hesabına təşkil olunur:

- 4.4.1. nizamnamə kapitalına daxil olan əmlak;
 - 4.4.2. təsərrüfat fəaliyyətinin həyata keçirilməsindən daxil olan gəlirlər;
 - 4.4.3. cəlb olunan investisiyalar, o cümlədən kredit təşkilatlarından cəlb olunan vəsaitlər;
 - 4.4.4. Cəmiyyətin öz fəaliyyət prosesində istehsal və əldə etdiyi əmlak;
 - 4.4.5. qanunla qadağan olunmayan digər mənbələr.
- 4.5. Cəmiyyət öz əmlakından yalnız Fərmanda və bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə və fəaliyyət istiqamətlərinə uyğun istifadə edir. Cəmiyyət öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam etmək hüquqlarını bu Nizamnamənin 1.4-cü bəndində nəzərdə tutulan normativ hüquqi aktlara və bu Nizamnaməyə uyğun olaraq həyata keçirir.

4.6. Cəmiyyətin nizamnamə kapitalının artırılması və ya azaldılması Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq həyata keçirilir.

4.7. Cəmiyyət qanunla müəyyən edilən vergiləri və digər dövlət ödənişlərini ödədikdən sonra özünün və strukturuna daxil olan qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam etmək hüququna malikdir.

4.8. Dövlət Cəmiyyətin öhdəliklərinə görə cavabdeh deyildir və Cəmiyyətin fəaliyyəti ilə bağlı zərərə görə dövlətə məxsus səhmlərin dəyəri həddində risk daşıyır.

Cəmiyyət öz öhdəlikləri üçün mülkiyyətində olan əmlakla cavabdehdir.

4.9. Cəmiyyət dövlətin üzünə götürdüyü hər hansı öhdəliklərə görə cavabdeh deyildir.

5. Cəmiyyətin ali idarəetmə orqanı

5.1. Cəmiyyətin ali idarəetmə orqanı onun ümumi yığıncağıdır (bundan sonra - Ümumi Yığıncaq).

5.2. Ümumi Yığıncağın müstəsna səlahiyyətlərinə aid edilmiş məsələlər Fərmana uyğun olaraq həyata keçirilir.

6. Cəmiyyətin Müşahidə Şurası

6.1. Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Cəmiyyətin Müşahidə Şurası (bundan sonra - Müşahidə Şurası) həyata keçirir. Müşahidə Şurası öz fəaliyyətinin nəticələrinə görə Ümumi Yığıncaq qarşısında cavabdehlik daşıyır.

6.2. Müşahidə Şurasının tərkibi 3 üzvdən - Müşahidə Şurasının sədri və 2 üzvdən ibarətdir. Müşahidə Şurasının sədri və üzvləri Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

6.3. Müşahidə Şurası üzvlərinin səlahiyyət müddəti 3 (üç) il təşkil edir.

6.4. Cəmiyyətin Müşahidə Şurasının vəzifələri aşağıdakılardır:

6.4.1. Cəmiyyətin uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək;

6.4.2. Cəmiyyətin əməkhaqqı sistemini müəyyən etmək, xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarəti həyata keçirmək;

6.4.3. Cəmiyyətin daxili xidmətinin təsis etmək və onun əsasnaməsini təsdiq etmək;

6.4.4. Cəmiyyətin müstəqil auditorunu müəyyən etmək, bununla bağlı müqavilənin bağlanılmasına, onun dəyişdirilməsinə və ona xitam verilməsinə razılıq vermək;

6.4.5. müstəqil auditorun və daxili audit xidmətinin yoxlamalarını nəticələrinə dair tədbirlər görmək;

6.4.6. Cəmiyyətin xalis aktivlərinin dəyərini 25 (iyirmi beş) faizdən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxsə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılmasına dair Nazirliyə təkliflər vermək;

6.4.7. aidiyyəti şəxsə bağlanılması nəzərdə tutulan və dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizəndək hissəsini təşkil edən əqdləri təsdiq etmək;

6.4.8. Cəmiyyətin fəaliyyətinin ayrı-ayrı sahələri üzrə siyasəti, daxili qaydaları təsdiq etmək;

6.4.9. Cəmiyyətin fəaliyyətinin müntəzəm monitorinqinə və qiymətləndirilməsinə imkan verən hesabatlıq sistemini yaratmaq, normativ hüquqi aktlarda başqa qayda nəzərdə tutulmadığı halda, Cəmiyyətin maliyyə və digər hesabatlarının formasını təsdiq etmək və təqdim olunması müddətlərini müəyyənləşdirmək;

6.4.10. Cəmiyyətin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı monitorinq aparmaq və onun nəticələrinə əsasən tədbirlər görmək;

6.4.11. Cəmiyyətin filial və nümayəndəliklərini yaratmaq, onların əsasnamələrini, habelə tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini təsdiq etmək;

6.4.12. Cəmiyyətin tabeliyində hüquqi şəxslərin yaradılması ilə bağlı Nazirliyə müraciət etmək;

6.4.13. Cəmiyyətin mənfəətinin və zərərinin bölüşdürülməsi ilə bağlı sənədləri, həmçinin illik hesabatları və maliyyə hesabatlarını təsdiq edilməsi üçün Nazirliyə təqdim etmək;

6.4.14. Cəmiyyətin dayanıqlı inkişafa dair hesabatını təsdiq etmək;

6.4.15. bu Nizamnamənin 3-cü hissəsi nəzərdə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Azərbaycan Respublikasının bu sahədə müasir tələblərə uyğun digər normativ hüquqi aktları ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək.

6.5. Cəmiyyətin Müşahidə Şurasının üzvləri adlarına xəlvə gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməli, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsi ilə müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

6.6. Müşahidə Şurasının sədri 3 (üç) ayda bir dəfədən az olmayaraq Müşahidə Şurasının iclasını çağırır və iclaslara sədrlik edir. Müşahidə Şurasının iclaslarının keçirilməsi təşəbbüsü ilə Ümumi Yığıncaq, Müşahidə Şurasının üzvü və ya baş direktor çıxış edir.

6.7. Müşahidə Şurasının iclasları onun üzvlərinin əyani (bilavasitə) iştirakı ilə və ya informasiya texnologiyalarından istifadə etməklə distant formada keçirilə bilər. Müşahidə Şurasının iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Müşahidə Şurasının iclaslarına Müşahidə Şurasının üzvü olmayan şəxslər də dəvət oluna bilərlər. Müşahidə Şurasının iclasında hər üzvün bir səsi olmaqla, qərarlar açıq səsvermə yolu ilə səsə səs çalığı ilə qəbul edilir. Müşahidə Şurasında

səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda, iclas sədrlik edəninin səsi həlledicidir.

6.8. Müşahidə Şurasının iclaslarının nəticələri iclas sədrlik edən və iclas katibi tərəfindən imzalanmaqla rəsmiləşdirilir.

7. Cəmiyyətin baş direktoru

7.1. Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi baş direktor həyata keçirir. Baş direktor Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

7.2. Baş direktor:

7.2.1. Cəmiyyətin Nizamnaməsində, habelə nizamnamə kapitalında dəyişikliklər edilməsi barədə Ümumi Yığıncağa təkliflər verilməsi üçün Müşahidə Şurasına müraciət edir;

7.2.2. Cəmiyyətin inkişaf strategiyasının formalaşdırılmasına məqsədilə Müşahidə Şurasına təkliflər verir;

7.2.3. Ümumi Yığıncağın və Müşahidə Şurasının qərarlarının icrasını təmin edir;

7.2.4. Cəmiyyətin əməkdaşları arasında vəzifə bölgüsünü müəyyənləşdirir;

7.2.5. Azərbaycan Respublikasının qanunvericiliyinə və bu Nizamnaməyə uyğun olaraq, Cəmiyyətin üzünə düşən vəzifələrin yerinə yetirilməsi və onun hüquqlarının həyata keçirilməsi üçün zəruri tədbirlər görür;

7.2.6. bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində Cəmiyyətin adından əməliyyatlar aparmı, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;

7.2.7. Cəmiyyətin xalis aktivlərinin dəyərini 25 (iyirmi beş) faizdən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxsə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılması haqqında Nazirliyə təkliflər verilməsi üçün Müşahidə Şurasına müraciət edir;

7.2.8. dövlət orqanları (qurumları) ilə, yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə münasibətdə Cəmiyyəti təmsil edir;

7.2.9. Cəmiyyətin strukturuna daxil olan qurumların fəaliyyətinə dair illik iş planlarını və onların icra vəziyyətinə dair hesabatları təsdiq edir;

7.2.10. Cəmiyyətin strukturuna daxil olan qurumların istehsal və təsərrüfat funksiyalarının tam və ya qismən mərkəzləşdirilməsi dair qərar qəbul edir;

7.2.11. Cəmiyyətin strukturuna daxil olan qurumlar arasında mübahisələrin həlli istiqamətində tədbirlər görür;

7.2.12. Cəmiyyətin xarici dövlətlərin aidiyyəti qurumları ilə birgə işinin məqsəduyğunluğu barədə qərar qəbul edir;

7.2.13. Cəmiyyətin tabeliyində olan hüquqi şəxslərin strukturunu, ştat cədvəlini və əməyin ödənişi fondunu təsdiq edir;

7.2.14. Cəmiyyətin struktur bölmələrinin (filial və nümayəndəliklərin istisna olmaqla) əsasnamələrini təsdiq edir;

7.2.15. xarici tərəfdarların iştirakı ilə müstəqil müəssisələrin yaradılması ilə bağlı Müşahidə Şurasına təkliflər verir;

7.2.16. bu Nizamnamənin 6.4.6-cı bəndində tələbləri nəzərdə alınmaqla müqavilələr bağlayır, etibarnamələr verir, banklarda hesablaşma hesabı və digər hesablar açır;

7.2.17. Cəmiyyətin aparatının və tabeliyində olan hüquqi şəxslərin işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir, onları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

7.2.18. Cəmiyyətin tabeliyində olan hüquqi şəxslərin, filial və nümayəndəliklərinin rəhbərliklərini müəyyən edilmiş qaydada vəzifəyə təyin edir və vəzifədən azad edir, onları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

7.2.19. Cəmiyyətin mənfəətinin və zərərinin bölüşdürülməsi ilə bağlı sənədləri, həmçinin illik hesabatları və maliyyə hesabatlarını Müşahidə Şurasına təqdim edir;

7.2.20. Cəmiyyətin fəaliyyətinin təşkilini vəzifədən icrası məcburi olan daxili sərəncam və əmrlər verir;

7.2.21. malların alınması, işlərin görülməsi və xidmətlərin göstərilməsi üçün satınalma komissiyalarını yaradır;

7.2.22. fəaliyyət istiqamətləri üzrə dövlət və kommersiya sirtinin, habelə məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər görür;

7.2.23. Ümumi Yığıncağın və Müşahidə Şurasının səlahiyyətlərinə aid edilməyən bütün digər məsələləri barədə qərar qəbul edir.

7.3. Baş direktor adına xəlvə gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidir, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsi ilə müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidir.

8. Cəmiyyətdə uçot, hesabat və nəzarət

8.1. Cəmiyyət "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib və təqdim edir. Cəmiyyət maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq tərtib edir.

8.2. Cəmiyyət "Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.

8.3. Cəmiyyətin maliyyə ili yanvarın 1-dən başlayır və dekabrın 31-də başa çatır (birinci maliyyə ili qeydiyyatda alındığı vaxtdan başlayır və dekabrın 31-də başa çatır).

8.4. Cəmiyyət mühasibat uçotunu təşkil edir, tabeliyində olan hüquqi şəxslərin rüblük və illik maliyyə hesabatlarına baxır və təsdiq edir, Cəmiyyət üzrə illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edərək "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təqdim edir.

8.5. Cəmiyyət tabeliyində olan hüquqi şəxslərin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını aparılmasını təmin edir.

8.6. Müşahidə Şurasının sədri və üzvləri, baş direktor, habelə Cəmiyyətin struktur bölmələrinin (filial, nümayəndəlik, idarə və s.) rəhbərləri özlərini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdə olaçaq öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumat Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-1.5.49-1.7-ci maddələri ilə müəyyən edilmiş qaydada təqdim etməlidirlər.

8.7. Müşahidə Şurasının sədri və üzvlərinin və ya baş direktorun şəxsi marağı ilə Cəmiyyətin maraqları arasında ziddiyyətlər gətirib çıxara bilən hallarda Müşahidə Şurasının sədri və ya digər üzvü, baş direktor bu barədə məlumat Ümumi Yığıncağa yazılı şəkildə təqdim etməlidir. Cəmiyyətin maraqlarına zidd olan əqdərlər bağlanılması Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ayrı qayda nəzərdə tutulmadıqda, Ümumi Yığıncağın qərarı əsasında həyata keçirilə bilər.

Azərbaycan və Türkiyə əlaqələri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasındakı səmimi dostluq, qardaşlıq münasibətləri sayəsində daha da inkişaf edib, möhkəmlənib və tarixdəki ən yüksək zirvəyə çatıb.

Ölkələrimiz arasındakı qardaşlıq əlaqələrinə ən bariz nümunələrdən biri də həm İlham Əliyevin, həm də Rəcəb Tayyib Ərdoğanın Prezident seçildikdən sonra ilk xarici səfərlərini Türkiyəyə və Azərbaycana etmələrinin xoş ənənə halı almışdır. Fevralın 7-də növbəti dəfə Azərbaycan Prezidenti seçilən İlham Əliyevin ilk xarici səfərini Türkiyəyə etməsi də bunun daha bir möhtəşəm təəcəssümü oldu.

"...Prezident seçkilərindən sonra mənim ilk rəsmi səfərim qardaş ölkəyədir. Bu, təbiiydi, bu, bir ənənədir. Biz öcdadlarımızdan qalan bütün əməllərə sadıq. Bu gün Türkiyə-Azərbaycan birliyi təkə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib", - deyərək fevralın 19-da Prezident İlham Əliyev qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat bəyanatla çıxışı zamanı bildirdiyi kimi, Türkiyə-Azərbaycan birliyinin təməli gücü ortaq tarixi köklərindən, gündən-günə inkişaf edən qardaşlıq əlaqələrinə dayanır. Və bu sarsılmaz birliyin gücü təkə ölkələrimizin, regionumuzun rifahı üçün deyil, qlobal xarakterli məsələlərin həlli üçün də vacib rol oynayır.

Danılmaz realıqdır ki, bu gün dünyanın istənilən siyasi gücü Azərbaycan-Türkiyə birliyi ilə hesablanır, regionla bağlı bütün məsələləri, gerçəkləşdiriləcək layihələri məhz bu iki ölkənin maraqlarına uyğun tənzimləyir.

Şuşa Bəyannaməsində ortaya qoyulan ruh

Azərbaycan və Türkiyə hər zaman birlik nümayiş etdirir, xalqlarımızın varlığına qarşı təhdid olan terrorizmə, işğal siyasətinə qarşı birgə mübarizə aparır, bütün təbii fəlakətlər, onların nəticələrindən aradan qaldırılması istiqamətində bir-birlərinə dəyərli dəstək olurlar.

Bu birliyin sarsılmaz gücünə bütün dünya 44 günlük Vətən müharibəsində oyanı şəkildə bələd oldu. Haqq uğrunda çıxdığımız Zəfər yürüşündə qardaş Türkiyənin siyasi, mənəvi dəstəyini hiss etdik. Azərbaycan öz hərbi gücü ilə cəmi 44 gün ərzində torpaqlarını işğaldan azad etdi. Müharibə zamanı qardaş Türkiyənin siyasi, mənəvi dəstəyi ilə daim yanımızda olması haqqı işimizə maneçilik törətmək istəyən xarici qərəzli qüvvələrin müdaxilələrinin qarşısını aldı, onların məkrli planlarını alt-üst etdi.

"Savaşın ilk saatlarında əziz qardaşımızın çox qəti və dəqiq açıqlamaları bir çoxları üçün ciddi mesaj idi və bir çoxlarını bu işə müdaxilə etməkdən kənar saxladı", - deyərək sözügedən bəyannatda Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır.

2021-ci ilin 15 iyununda - Azərbaycan Prezidenti ilə Türkiyə Prezidenti Qarabağın baş tacı Şuşada Azərbaycanla Türkiyə arasında mütəfəhlik münasibətləri haqqında Şuşa Bəyannaməsini imzalayaraq münasibətlərini yeni və daha yüksək müstəviyə daşıdı.

Dünyada baş verən bugünkü qütbləşmə prosesində tərəfsiz qalmaq mümkün deyil. Müxtəlif sənədlərdə olan böyük güclər özlərinə daha çox tərəfdaş toplamaq üçün aşkar şəkildə tərəfsiz ölkələrə təzyiq göstərməyə başlayıblar.

Məlumdur ki, Azərbaycan indi dünyanın əhəmiyyətli ölkəsinə çevrilib. Səbəbi məlumdur - qarşı-qarşıya duran tərəflərin bələ bilmədiklərindən biri, bələ də birincisi enerji resurslarına nəzarəti ələ keçirməkdir. Azərbaycan isə neft-qaz ölkəsidir. Üstəlik, Rusiya-Ukrayna savaşından sonra Avropanın təbii qazla təminatında iştirakçısıdır. Tərəflərin digər əl qoymaq istədikləri digər sahə isə neqliyyat dəhlizləridir ki, burada da Azərbaycan coğrafiya və infrastruktur sarıdan əhəmiyyətli ölkələrdən hesab və qəbul olunur.

Hazırda dünyada ən önəmli quru neqliyyat marşrutu Orta dəhlizdir. Bu dəhlizin ən vacib ölkəsi isə Azərbaycandır. Şərqdən Qərbə, Şimaldan Cənuba və əks istiqamətlə



Qardaş səfəri

Prezident İlham Əliyev seçkidən sonra ilk rəsmi səfərini Türkiyəyə etdi

Fevralın 19-da mətbuat bəyanatında Prezident Rəcəb Tayyib Ərdoğan da xüsusi vurğuladı ki, qarşdakı dövrə Can Azərbaycan ilə qardaşlıq hüququmuz və Şuşa Bəyannaməsində ortaya qoyduğumuz ruhla yol getməkdə davam edəcəyik.

Xoş gündə də, dar gündə də həmrəylik

Azərbaycan hər zaman xoş günündə də, dar günündə də Türkiyənin yanında olur. 2023-cü il fevralın 6-da qardaş ölkədə baş verən dəhşətli zəlzələ zamanı Türkiyəyə ilk beynəlxalq yardımını da məhz Azərbaycan göstərdi.

Həmin vaxt dövlət başçısının tapşırığına əsasən, təbii fəlakətin nəticələrindən aradan qaldırılması məqsədilə Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirildi. Təbii fəlakətin ağır nəticələrini aradan qaldırmaq məqsədilə dövlət qurumlarımız səfərbər oldular.

Çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, fond tərəfindən qardaş ölkəyə humanitar yardımlar göndərildi. Ümumiyyətlə, həmin çətin günlərdə də aydın gördük. Bir çox siyasətçilər, sırayı vətəndaşlarına qədər hər kəs Türkiyənin yanında olmaq üçün cəhənləniblər.

Prezident İlham Əliyevin təşəbbüsü ilə ötən il martın 16-da zəlzələ ilə əlaqədar Ankarada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının fəvqəladə Zirvə görüşü keçirildi.

Digər yardımları ilə yanaşı, ölkəmiz Kahramanmaraşda "Azərbaycan bulvarında" 32 hektar ərazidə 1000 ev və 799 iş yeri inşa edir. Bütün bun-

lar Azərbaycan-Türkiyə həmrəyliyinə bariz nümunələrdir.

"Ordularımız bir yumruq anlamına gəlib"

Bu gün iki qardaş ölkənin birgə həyata keçirdiyi və müxtəlif sahələri əhatə edən xeyli sayda layihələri var. Bura neqliyyat, enerji layihələri və sair daxildir. Ölkələrimiz arasında ticarət dövriyyəsinin sürətlə artması və rekord həddə 7,5 milyard dollara çatması isə xüsusi vurğulanası haldır. O cümlədən də Türkiyə-Azərbaycan Universitetinin yaradılması birliyimizin növbəti rəmzi oldu.

Türkiyə-Azərbaycan əməkdaşlığının önəmli istiqamətlərindən biri də hərbi sahədə işbirliyi. Ankarada mətbuat sözügedən bəyannatda Prezident İlham Əliyev bununla bağlı söylədi ki, bizim ordularımız bir yumruq anlamına gəlib, hər il on azı 10 hərbi təlim həm Türkiyədə, həm Azərbaycanda keçirilir və beləliklə, bizim hərbi gücümüz də daha da artır: "İkinci Qarabağ savaşını və ondan sonra döz 5 ay əvvəl keçirdiyimiz anti-terror əməliyyatı bir daha onu göstərdi ki, Türkiyənin ordu modeli Azərbaycanda artıq tam oturub".

Dövlət başçısı onu da bildirdi ki, bu gün müdafiə sənayesi sahəsində yeni imkanlar açılıb. Bu barədə də geniş müzakirələr aparılıb. Birgə istehsal əlaqələri konkret planlar var. Xatırladaq ki, bu il fevralın 9-da Türkiyənin "Baykar" şirkətinin "Akinci" hücum PUA-sı Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində sıləhlənməyə qəbul edildi. Bu, Azərbaycan-Türkiyə güc birliyinin daha bir tənənəli nümayişə oldu.

Türk dünyası ailəsi

Azərbaycanın Vətən müharibəsindəki zəfəri türk birliyinin də güc-

lənməsinə mühüm təkən verib. Təkə Azərbaycanın deyil, Türkiyə və bütün türk dünyasının tarixi uğuru kimi qiymətləndirilən bu zəfərə, türk dünyasının birliyinə verdiyi bu qiymətsiz töhfəsinə görə Prezident İlham Əliyev Türk Dünyasının Ali Ordeninə layiq görüldü.

Azərbaycan və Türkiyə liderləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın şəxsi əzmləri və səyləri nəticədə Türkiyə və Azərbaycan dostluğu, qardaşlığı daha da möhkəmlənib. Eyni zamanda bu sarsılmaz həmrəylik türk dünyasının birliyini gücləndirib.

Prezident İlham Əliyev də bildirdi ki, bu gün Mütəfəhlik Bəyannaməsini əsas götürərək biz bütün məsələlərdə bir yerdəyik, bir nöqtəyə vururuq. Biz öz gücümüzə güc qatırıq və təbii ki, türk dünyasının birliyi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək.

Bu ilin iyul ayında Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Dövlət başçısı bununla əlaqədar məlumat verdi ki, müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti də onun dəvəti ilə bu görüşdə iştirak edəcək: "Bu, bizim ümumi işimizə, türk xalqlarının birliyi işinə növbəti güclü təkən verəcək".

Göründüyü kimi, vaxtılı Ulu Öndər Heydər Əliyevin bir millət, iki dövlət kimi xarakterizə etdiyi Azərbaycan-Türkiyə birliyi on uca zirvəyə yüksəlib. Bu qürurlu dostluq, qardaşlıq əlaqələri türk xalqları arasındakı birgəliyin inkişafında da yeni və daha parlaq üfüqlər açır.

Yasəmən MUSAYEVA,
"Azərbaycan"

ATƏT-də islahatlar qaçılmazdır

"ATƏT-in Minsk qrupu və Yüksək Səviyyəli Planlaşdırma Komitəsi kimi strukturların fəaliyyətinə artıq ehtiyac yoxdur. Xüsusilə Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam təmin edildiyi bir vaxtda Minsk qrupu kimi bütövlüyünə kifayətli və mənasız səfərlərə xərcləyən qərəzli bir qurumun "vasitəçi"liyi ancaq yeni problemlər yarada bilər".

Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib. Deputat bildirib ki, uzun illərdir ki, Azərbaycanın maraqlarını tapdalayan və prosesin bir addım belə irəliləməsinə kömək etməyən "vasitəçi"lərlə rastlaşmışımız bizə təcrübə qazandırdı: "Bu tarixi təcrübə vasitəçilik məsələsində prinsipial mövqə sərgiləməyimizə və problemin həlli üçün daha çox çalışmağımıza imkan verir. İstənilən halda, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına vasitəçilərsiz nail olmaq daha məqsəduyğundur. Prezident İlham Əliyev də inaqurasiya mərasimində birmənalı şəkildə ifadə etdi ki, biz bu prosesi vasitəçilərsiz aparmaq niyyətindəyik. Ermənistanla birbaşa danışıqlara girərək məsələləri tənzimləmək ən optimal variantdır".

Deputatın sözlərinə görə, vasitəçilik məsələsi beynəlxalq təşkilatların fəaliyyətində olan nöqsanların bir daha gözdən keçirilməsini tələb edir. Fəaliyyətinin yenidən qiymətləndirilməsi lazım olan qurumlar arasında ilk növbədə ATƏT dayanır. Aydınlaşdırmaq lazımdır ki, ATƏT-in və tərkibində yaradılmış digər strukturların fəaliyyətinə doğrudan da ehtiyac varmı?!

"Faktiki olaraq, ATƏT Cənubi Qafqazda nə faktarəddir missiya kimi normal fəaliyyəti ilə seçilib, nə də Azərbaycanla Ermənistan arasında olan problemin həllinə hansısa bir töhfə verir. Ona görə də dövlətimizin başçısı Münxen görüşlərində də bu məsələni xüsusi diqqətə çatdırdı və bildirdi ki, ATƏT-in öz strukturlarına tənqidi münasibəti və orada ciddi islahatların həyata keçirilməsi zəruridir. Çünki ATƏT-in üzvü olan ölkələr artıq bu quruma ciddi qurum kimi yanaşmaq istəyirlər. Çünki bu təşki-

lat öhdəliklərinə yerinə yetirmək imkanına sahib deyil, heç belə niyyəti də yoxdur", - deyərək müsahibəmiz söyləyib. Fazil Mustafa həmçinin deyib ki, vasitəçilik adı altında turist səfərləri təşkil edən, qarşılıq müqabilində haqsızlığı müdafiəyə qalxan və işğal faktına bərabər qazandıran ATƏT kimi bir qurum yalnız təhlükə mənbəyi ola bilər.

Deputat bir sıra strukturlar ləğv ediləcəyi halda, ATƏT-in bütövlüyünün daha məqsəduyğun və daha vacib layihələrin maliyyələşdirilməsinə yönəldilməsinin mümkünlüyünü də bildirdi. Fazil Mustafa əlavə edib ki, bu gün ATƏT ciddi maliyyə sıxıntısı yaşadığını nəzərə alıb fəaliyyətsiz strukturlarını ləğv etməlidir: "Fəaliyyətinə, əsasən, Fransa və Almaniyannın istəkləri üzərində quran ATƏT strukturları məhz bu səbəbə görə məğlubiyətə məhkumdur. Xüsusilə Minsk qrupunun uzun illər sülhə əngəl cəhdləri və sair faktlar Azərbaycanı öz torpaqlarını işğaldan azad etdikdən sonra belə qurumlara olan münasibətini daha sət formada ortaya qoymağa məcbur etdi. Nəzərə almaq lazımdır ki, Minsk qrupunun ləğvi onların gözləndiyi turist fəaliyyətlərinə də son qoymayacaq. Nəticədə, ölkələrin üzvlük haqqı kimi ödədiyi vəsaitlərin onların komfortuna xərclənməyəcək. Prezident tərəfindən bu mövzunu gündəmə gətirilməsi isə onun təkə bölgə lideri yox, həm də Avropada söz sahibi olan qlobal lider kimi davrandığını göstərir".

Fazil Mustafa yekunda vurğulayıb ki, Prezident İlham Əliyev Azərbaycanın narahət olduğu məsələləri Avropa məkanında gündəmə saxlamaqla ölkəmizin maraqlarını müdafiə edir: "ATƏT müstəvisində də artıq anlamalıdır ki, Azərbaycanı hansısa bir şəkildə təhdid etmək, qorxutmaq, yaxud mövqəduğunu məhdudlaşdırmaq perspektivli yul deyil. Azərbaycanla hesablaşmadan regionda müəyyən proseslərdə iştirak etmək, demək olar ki, mümkün deyil".

Nəzrin QAFARZADƏ,
"Azərbaycan"

ABŞ həqiqəti anlamğa başlayır

Rəsmi Vaşinqton Azərbaycanla münasibətləri normallaşdırmaq üçün addımlar atır

Son vaxtlar Ermənistanla münasibətlər fonunda Azərbaycanla əlaqələrinə nəzərdən keçirəcəyini vurğulayan ABŞ-nin bir çox rəsmi şəxsinin çıxışında ölkəmiz öleyhinə bəyanatları uzun müddət idi ki, yoxanıdır. Rəsmi Vaşinqton Ermənistanla münasibətlərin normallaşması istiqamətində Azərbaycanı guya heç bir addım atmadığını iddia edərək şər-böhtan kampaniyası apardı.

ABŞ rəsmiləri Azərbaycanın heç kimdən çəkinmədiyini, heç bir hədə ilə öz milli maraqlarından, müstəqil siyasətindən geri çəkilməyəcəyini öten müddətdə açıq-aydın gördülər.

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ dövlət katibi Entoni Blinken, həmçinin bu ölkənin digər nümayəndələrinin müdaxiləsinə əsasən, Prezident İlham Əliyevlə keçirilən görüşlər Amerikanın yanlış yolda olduğunu da ələ alandığını göstərdi. Görünən budur ki, Vaşinqton Azərbaycanın qətiyyətini, iradəsini, dövlət başçısının doğru bildiyi yoldan dönməyəcəyini bir daha gördü.

Milli Məclisin deputatı Aydın Mirzəzadə qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycan Münxen Təhlükəsizlik Konfransında iştirak edərək hansısa tərəflə görüşmək istəyini bildirməmişdi.



Bununla belə, Prezident İlham Əliyevlə görüşmək istəyənlərin sayı həddən artıq çox idi: "Bunu informasiya agentliklərinin məlumatında da gördük. ABŞ dövlət katibi Entoni Blinkenin və ABŞ prezidentinin müşaviri Con Kerrinin ölkəmizin rəhbəri ilə görüşmək istəkləri onu göstərdi ki, Azərbaycan dünya birliyində böyük nüfuz malikidir. Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı çoxdur".

ABŞ-nin Azərbaycanı yaxın tərəfdaş kimi gördüyünü deyən A.Mirzəzadə bildirib ki, ölkəmizin regionda, ümumən dünya birliyində tutduğu mövqə çox böyük və əhəmiyyətlidir. Azərbaycan Şərqi islam ölkəsidir. Bununla belə, müasirləşən Avropa dəyərlərini özündə əks etdirən bir türk dövlətidir. Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilmiş görüşlər onu göstərdi ki, Azərbaycan bundan sonra da dünya birliyində yüksək nüfuz malik olacaq.

Deputatın fikrinə, ayrı-ayrı Amerika nümayəndələrinin Azərbaycanla bağlı fərqli çıxışları münasibətlərimizə təsir edə bilməz. Həm Azərbaycan, həm də ABŞ iki ölkə arasında əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

"Türk dünyasının birləşdirici lideri İlham Əliyev ola bilər"

Bu, Türkiyə siyasətçilərinin qənaətidir

rə gedən yolların üstündə yerləşən ölkəmiz hansı tərəfə baxsan, dünya neqliyyat marşrutlarının ortasında. Azərbaycan isə heç bir layihələrin icrası mümkün deyil. Bir sözlə, öz coğrafiyamızda qərar verən ölkə statusundayıq. Yəni kiminlə əməkdaşlıq etmək barədə bizə heç kəs heç nə dikmə edə bilməz. O üzədən, düənəni kimi bizimlə hədə-qorxu dili ilə danışanlar bu gün əməkdaşlıq təkliki edirlər.

Biz bunun Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı zamanı keçirdiyi görüşlərdə də aydın gördük. Bir çox siyasətçilər və iş adamları dövlətimizin başçısı ilə görüşmək üçün müraciət edirdilər. Baş tutan görüşlərdə isə onların ölkəmizlə əməkdaşlıq barədə müraciətləri Azərbaycanın, onun liderinin regional məsələlərin

roluna qoyulmasında həlledici rəolundan xəbər verirdi.

Avropada bir həqiqəti artıq hamı anlayır - Prezident İlham Əliyevlərin icrası mümkün deyil. Bir sözlə, öz coğrafiyamızda qərar verən ölkə statusundayıq. Yəni kiminlə əməkdaşlıq etmək barədə bizə heç kəs heç nə dikmə edə bilməz. O üzədən, düənəni kimi bizimlə hədə-qorxu dili ilə danışanlar bu gün əməkdaşlıq təkliki edirlər. Biz bunun Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı zamanı keçirdiyi görüşlərdə də aydın gördük. Bir çox siyasətçilər və iş adamları dövlətimizin başçısı ilə görüşmək üçün müraciət edirdilər. Baş tutan görüşlərdə isə onların ölkəmizlə əməkdaşlıq barədə müraciətləri Azərbaycanın, onun liderinin regional məsələlərin

Fransa diplomatiyasına, şəxsən E.Makrona Prezident İlham Əliyev tərəfindən verən döndür.

Dövlətimizin başçısının qətiyyəti, bütün təzyiqlərə duruş sərgiləməsi Avropadakı bir çox siyasətçini bu gün yenidən düşünməyə vadar edib. Artıq "qoca qitə"də başa düşüblər ki, Azərbaycanla hədə-qorxu, sanksiyalar dili ilə danışmaq əbəsdir. O səbəbdən indi onları düşündürən əsas məsələ Azərbaycanı bu cəhətləşmədə yənlərinə çəkəndir. Lakin İlham Əliyevin dediyi kimi, bizim ailəmə qüdrətli türk birliyidir. Bunu Azərbaycan Prezidenti Türkiyəyə səfərində bir daha bəyan etdi. Dövlətimizin başçısı hamıya mesaj verdi ki, andıçmə mərasimində türk dünyası ilə bağlı verdiyi bəyanat qəti mövqeyidir: "Bizim ailəmiz türk dünyasıdır. Biz özümü-

zə çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük irəzidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, neqliyyat yollarıdır, gənc əhəllidir, artan əhəllidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilməyi? Əlbəttə ki, yox. Biz müstəqil ölkəyə ehtiyacımız var, Türkiyə Dövlətləri Təşkilatı global arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik".

Dövlətimizin başçısının Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşünü Şimali Kipr Türk Cümhuriyyəti prezidentinin müşahidəçi statusun-

marşrutu olan Orta dəhlizin üzərində yerləşirlər ki, bunun da əhəmiyyəti böyükdür. Artıq beynəlxalq nüfuzlu siyasətçilər, politoloqlar və iqtisadçılar da vurğulayırlar ki, beynəlxalq güc mərkəzinin yaxın illərdə Qərbdən Şərqə keçməsi qaçılmazdır. Bələ olan halda Qərbin də, Şərfin də türk dünyasına ehtiyacı daha da artacaq.

Türkiyənin önəmli siyasət adamları, düşüncə quruluşları üzrə ekspertləri bildirirlər ki, türk dünyasının formalaşmasında ən önəmli rolunu Prezident İlham Əliyev oynaya bilər. Ona görə ki, müəyyən tarixi səbəblərdən Orta Asiyada yaşayan türklər Türkiyədən uzaq düşüblər. Onlar Azərbaycan qədər Türkiyəyə yaxın deyillər. Bundan savayı, uzun illər Rusiya və Sovet İttifaqının təsiri sayəsində oradakı türk dövlətlərində bir qədər fərqli mentalitet formalaşmışdır. Prezident İlham Əliyev isə hər iki tərəfi on yaxşı tanıyan liderdir. O üzədən Prezident İlham Əliyev bu işdə birləşdirici rol oynaya bilər.

Rüstəm KAMAL,
"Azərbaycan"

Azərbaycan Prezidentinə olan qlobal ehtiram Münxendə bir daha təsdiqini tapdı

"Münxen görüşlərində aparılan müzakirələr, Prezident İlham Əliyevin mövqeyi bilavasitə Azərbaycanın milli maraqlarına söykənir və ölkəmizin gələcək inkişafına hesablanmış. Belə beynəlxalq görüşlər dünyaya bir daha nümayiş etdirir ki, Azərbaycan demokratiya, inkişaf, sülh yolundadır və bu yolda səylərini daim genişləndirir".



Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib. Komitə sədri qeyd edib ki, bu gün Azərbaycan dünyaya açılan bir qapıdır və ölkəmizi istəyən, demokratik təsisatlara üstünlük verən, bizim suverenliyimizi dəstəkləyən və ona tərəfdar çıxan, beynəlxalq əməkdaşlığa üstünlük verən hər bir dövlət bu qapıdan ürək açılıqlı ilə keçə, həmçinin Azərbaycanla qarşılıqlı əməkdaşlıq barədə öz təkliflərini verə bilər: "Azərbaycan dövlətinin son illərdə artan iqtisadi qüdrəti, ordumuzun güclənməsi, xalqımızın birliyi ölkəmizin beynəlxalq aləmdə mövqelərini daha da möhkəmləndirmiş və Prezident İlham Əliyevi dünyanın ən nüfuzlu dövlət rəhbəri kimi tanıtmışdır. Bu, təbii ki, çünki Azərbaycan Prezidenti bəşəri ideyalara söykənən, dünyada demokratiyanın, insan haqlarının qorunması uğrunda mübarizə aparən, əməkdaşlığı genişləndirməyə çalışan bir liderdir və bunu öməlləri ilə sübut edir. İlham Əliyevin beynəlxalq aləmdə hörməti çox böyükdür. Elə buna görə də, dünyanın ən mötəbər beynəlxalq tədbirlərinə dəvət alır, növbəti Azərbaycan xalqının mənafeyindən, eləcə də bəşəriyyətin problemlərindən bəhs edərək özünü bəşəri ideyalara qayır qoyur. Dövlət başçısının Münxen Təhlükəsizlik Konfransına dəvət alması da bu baxımdan xarakterikdir".

Tahir Rzayev söyləyib ki, bu konfrans öz çərçivəsində orada müzakirə olunan məsələlərin aktuallığı ilə daim diqqət mərkəzindədir: "Konfrans çərçivəsində bir çox görüşlərin keçirilməsi, dövlət rəhbərləri ilə aparılan söhbətlər bilavasitə ölkələrin milli maraqlarına, xalqların birliyinə, dünyada sülhün və əmin-amanlığın təmin olunmasına yönəldilir. Prezident İlham Əliyev konfransda Azərbaycanı uğurla təmsil etdi. Onun keçirdiyi çoxsaylı görüşlər bir daha göstərdi ki, dövlətimizin suverenliyi, sərhədlərimizin qorunması dövlət başçımız üçün prioritetdir".

Komitə sədri xatırladı ki, konfrans çərçivəsində Prezident İlham Əliyev iki gün ərzində 24 görüş keçirdi: "Əlbəttə ki, bu görüşlər öz mahiyyətinə görə vacib və əhəmiyyətli. Eyni zamanda Azərbaycanın gələcək inkişafında, əməkdaşlığın möhkəmlənməsində xüsusi rol oynayır. Xüsusilə ABŞ-dən gələn heyətə üç görüşün keçirilməsi Azərbaycan-ABŞ əməkdaşlığına və ABŞ-nin ölkəmizə olan marağını sübut edən xarakterik faktıdır. Çünki bu gün ABŞ siyasətçiləri müəyyən hallarda erməni təbliğatına aludə olaraq Azərbaycan haqqıqları haqqında yanlış mövqədən çıxış edir və realıqları düzgün qiymətləndirmirlər. Lakin artıq ABŞ rəsmiləri başa düşürlər ki, Azərbaycanla diktə yolu ilə danışmaq qeyri-mümkündür. Çünki dövlətimiz beynəlxalq hüquq normalarına, haqqa, ədalətə əsaslanır, Prezident İlham Əliyev də daim bu mövqədən çıxış edir".

Tahir Rzayev, həmçinin Azərbaycan Prezidentinin Münxendə ATƏT-in fəaliyyətində olan sədri, Almaniya kansleri, Rokfeller Fondunun vitse-prezidenti ilə görüşlərinin çox böyük əhəmiyyəti olduğunu və gələcək inkişaf hesablandıqını vurğulayıb. Komitə sədri qeyd edib ki, bu görüşlərdə bir məqsəd həm də Azərbaycan-Ermənistan münasibətlərində mövcud olan problemləri aradan qaldırmaq, sülh müqaviləsinin imzalanmasına nail olmaqdır. Münxendə keçirilən ikitərəfli danışıqlar onu deməyə əsas verir ki, iki ölkə arasında münasibətlər normallaşa bilər. Lakin bu beynəlxalq tədbirlərdə Ermənistanın baş naziri, eləcə də bu ölkənin siyasətçiləri sülhə və qarşılıqlı əməkdaşlıqdan danışıqlar da, az keçmədən dedikləri nifrətini tamamilə unudur, əvvəlki kimi yenə də Qarabağ məsələsini ortaya atmaqla sülhə əngəl yaradırlar.

Bunun aydın bir ifadəsi fevralın 20-də baş verib. Dağlıq Qarabağda separatizmin başlanmasının ildönümünün İrəvanda qeyd edilməsi və bu tədbirdə bir çox siyasi dairənin iştirakı göstərir ki, Ermənistan hakimiyyəti sülhə hələ də hazır deyil. Bu tədbirlərin keçirilməsi bilavasitə Ermənistanın baş naziri Nikol Paşinyanın razılığı əsasında baş verir. Paşinyan beynəlxalq aləmə özünü sülhsevər bir rəhbər kimi təqdim etsə də, arxada monfər məqsədlər xidmət edən öməllər həyata keçirir.

"Azərbaycan Prezidenti dəfələrlə bildirib ki, biz sülhün və əmin-amanlığın, qarşılıqlı əməkdaşlığın, Cənubi Qafqazda münasibətlərin qurulmasının və təhlükəsizliyin təmin olunmasının tərəfdarıyıq. Bu münasibətlərin yaradılması, sülhün təmin olunması yalnız Azərbaycanla Ermənistan üçün deyil, region və qonşu dövlətlər üçün də çox faydalıdır. Buna görə də Münxen görüşləri çox səmərəli və gələcək üçün dəyərli", - deyir T.Rzayev vurğulayıb.

Nəzrin QAFARZADƏ,
"Azərbaycan"



Münxen görüşləri Azərbaycanın növbəti diplomatik uğuru oldu

Almaniyanın Münxen şəhərində Prezident İlham Əliyevin keçirdiyi görüşlər Azərbaycanın növbəti diplomatik uğuru aydın şəkildə dünyaya göstərdi. Bir fakt xüsusilə qeyd olunmalıdır ki, dövlət başçısının keçirdiyi 24 görüşün hamısının təşəbbüskarı məhz qarşı tərəf olub. Dünya siyasətçilərinin diqqətini cəlb edən bu fakt Prezident İlham Əliyevin dünyada daim artan nüfuzunu daha bir təsdiqlədi.

Münxen konfransı eyni zamanda Azərbaycanın getdikcə artan gücünü, qüdrətini dünyaya nümayiş etdirdi. Azərbaycan Prezidenti konfransa həm də işğaldan azad edilmiş torpaqlarımız da daxil olmaqla ölkənin bütün ərazisində keçirilən növbədənkonar prezident seçkilərinin qalibi kimi qatılmışdır. Görüşlərdə qarşı tərəfin dövlət başçısını prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik etməsi Azərbaycanda növbədənkonar prezident seçkilərinin azad, ədalətli, demokratik və şəffaf, beynəlxalq hüquq normalarının tələbləri səviyyəsində keçirilməsinin dünya birliyi tərəfindən də qəbul edilməsinin təsdiqi idi.

Münxen Təhlükəsizlik Konfransı çox nüfuzlu bir tədbirdir. Konfransa əsasən, dünya liderləri, aparıcı beynəlxalq təşkilatların, nüfuzlu elm mərkəzlərinin rəhbərləri və tanınmış ekspertlər dəvət olunur. Belə bir tədbirdə iştirak edən dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələrinin dövlətimizin başçısı ilə görüşməsi, sülhün təmin olunması üçün də çox faydalıdır. Buna görə də Münxen görüşləri çox səmərəli və gələcək üçün dəyərli", - deyir T.Rzayev vurğulayıb.

Münxen Təhlükəsizlik Konfransı çox nüfuzlu bir tədbirdir. Konfransa əsasən, dünya liderləri, aparıcı beynəlxalq təşkilatların, nüfuzlu elm mərkəzlərinin rəhbərləri və tanınmış ekspertlər dəvət olunur. Belə bir tədbirdə iştirak edən dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələrinin dövlətimizin başçısı ilə görüşməsi, sülhün təmin olunması üçün də çox faydalıdır. Buna görə də Münxen görüşləri çox səmərəli və gələcək üçün dəyərli", - deyir T.Rzayev vurğulayıb.

icraçı vitse-prezidenti Marş Şevçoviçin, ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerrinin və digərlərinin öz təşəbbüsləri ilə dövlətimizin başçısı ilə görüşmələri Azərbaycanın və onun liderinin yüksək nüfuz sahibi olmasının göstəricisidir.

Münxen görüşləri bir daha təsdiq etdi ki, dövlətimizin başçısının həyata keçirdiyi uğurlu xarici siyasət sayəsində Azərbaycanın beynəlxalq aləmdəki mövqeyi daha da möhkəmlənib, bizimlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı artıb. Ötən illər ərzində Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında aparıcı dövlətlərdən birinə çevrilib. Bir vaxtlar Avropamı neftlə təmin edən Azərbaycan, indi də qaz ixracatçısına çevrilib. Hazırda 10-a yaxın Avropa ölkəsi Azərbaycan qazı ilə təmin olunur. Ən başlıcası isə beynəlxalq aləmdə Prezident İlham Əliyevin yüksək ehtiramla qəbul edilməsidir. Bütün bunlar Münxen Təhlükəsizlik Konfransında açıq şəkildə özünü göstərdi.

Prezident İlham Əliyevin 20 il ərzində ölkəyə rəhbərliyi dövründə Azərbaycanın güclü, qüdrətli dövlətə çevrilməsi dünya ictimaiyyəti tərəfindən də etiraf olunur. ABŞ Dövlət katibinin mühtərəm Prezidentimizlə görüşü zamanı Azərbaycanla ikitərəfli əlaqələri çox yüksək qiymətləndirdiklərini diqqətə çatdırması Amerika Birləşmiş Ştatların ölkəmizlə əməkdaşlığını davam etdirməkə maraqlı olmasından xəbər verir. Blinken ikitərəfli münasibətlərin və dövlətlərimiz arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün yaxşı imkanların olduğunu da bildirdi.

Dövlət başçısının xanım Helqa-Mariya Şmidlə görüşündə dediyi sözlər dünya siyasətçilərinin də diqqətini cəlb edib. Prezident İlham Əliyev görüş zamanı bəzi məqamları da xatırladaraq ATƏT çərçivəsində keçmiş qalqları olan bir sıra mexanizmlərin - Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və

ATƏT-in fəaliyyətində olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz strukturların artıq ləğv edilməsinin vaxtını çoxdan yetişdiyini vurğulayıb.

Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya kanslərinin təşəbbüsü ilə Ermənistan-Azərbaycan liderlərinin görüşü olub. Görüş zamanı iki ölkə arasında münasibətlərin normalaşdırılması, sərhədlərin delimitasiyası və sülh müqaviləsi üzrə danışıqların aparılması istiqamətində razılıqların əldə olunduğu, bu xüsusda xarici işlər nazirləri səviyyəsində tezliklə görüşün keçiriləcəyinin razılaşdırıldığı diqqətə çatdırılıb.

Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında bütöv, suveren Azərbaycanın lideri kimi iştirakı xalqımızda qürur doğurdu. Söz yox ki, dövlət başçısının keçirdiyi yüksək səviyyəli görüşlər beynəlxalq aləmdə qazanacağı mizə daha yüksək uqurlara geniş yol açacaq, böyük təkan verəcək. Bu, Azərbaycan Prezidentinin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Eyni zamanda Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasətinin məntiqi nəticəsidir. Münxen görüşləri, həm də Azərbaycanın qarşı tərəflə mövqeyi etdirən AŞPA-ya tutarlı cavab oldu. Ölkəmizə qarşı qərəzli olanlar, təhdid və təzyi vasitələrləndirən ol cəkməyonlar başa düşüldür ki, Azərbaycanla hədə yolu ilə danışmaq olmaz.

Münxen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevin keçirdiyi görüşlər və bu görüşlərdə səsləndirdiyi dəyərli fikirlər Azərbaycanın xarici siyasətinin uğurlarının Cənubi Qafqaz regionunun hüduqlarını aşaraq beynəlxalq aləmdə də böyük əks-səda doğurdu. Bu, Azərbaycanın getdikcə daha qüdrətli olacağını bir daha dünyaya açıq şəkildə göstərdi. Bundan dostlarımız sevindi, düşmənlərimiz xar oldu.

Vahid MƏHƏRƏMOV,
"Azərbaycan"

Yüksələn qlobal nüfuz

Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidentinə göstərilən etimad bunu bir daha təsdiqlədi

Prezident seçkilərindən sonra yeni inkişaf dövrünə başlayan Azərbaycanın böyük nüfuzla malik olduğu Münxen Təhlükəsizlik Konfransı çərçivəsində özünü bir daha göstərdi. Hətta uzun müddətdir ölkəmizə qarşı qaraxma kampaniyaları aparılan, əleyhimizə çıxanlar da Prezident İlham Əliyevlə görüşmək üçün müraciət edib aparıqları siyasətdən geri çəkildiklərinin mesajını verdilər.

Milli Məclisin deputatı Kamilə Əliyeva da "Azərbaycan" qəzetinə açıqlamasında bu məsələyə toxunaraq bildirdi ki, Münxen Təhlükəsizlik Konfransında dövlət və hökumət başçılarının, nüfuzlu beynəlxalq təşkilatların, nəhəng şirkətlərin rəhbərlərinin Prezident İlham Əliyevlə görüşməyə göstərmələri dövlətimizin başçısına olan böyük hörmət və ehtiramın nümunəsidir.

Deputat qeyd edib ki, dövlət başçımıza göstərilən bu münasibətin səbəbi Azərbaycanın dünyada müstəqil siyasət həyata keçirməsi, bütün dövlətlərlə qarşılıqlı hörmət və bərabərtərəfli münasibətlər qurulmasına tərəfdar olmasıdır: "Konfransda Prezident cənab İlham Əliyevin ATƏT-in Baş katibi ilə görüşdə bu təşkilatın strukturunda dəyişikliklərin aparılmasının vacib olması barədə fikirləri bir çox dövlətlərin liderləri tərəfindən də müsbət qarşılandı. Hazırkı realıqda ATƏT-in tərkibində fəaliyyət göstərən Minsk qrupu, Yüksək Səviyyəli Platforma Komitəsi və ATƏT sədrinin şəxsi nümayəndəsi fəaliyyətsiz strukturlardır. Dövlət başçımız bu strukturlara ayrılan vəsaitin daha məqsədyönlü istiqamətə yönləndirilməsini vacibliyini vurğuladı".

Münxen Təhlükəsizlik Konfransında müzakirə olunan ən vacib məsələlərdən birinin COP29-a bəsr olduğunu deyən K.Əliyeva vurğulayıb ki, konfransda iştirak edən ölkələrin və beynəlxalq təşkilatların rəhbərləri COP29-un Azərbaycanla keçirilməsinə dəstək olduqlarını bir daha nümayiş etdirdilər. Bu, dövlət başçımızın "yaşıl enerji" sahəsində həyata keçirdiyi böyük layihələrə və dünyada bu sahənin inkişafına verilən yüksək qiymətdir. Digər tərəfdən, Azərbaycan dəfələrlə bu cür böyük və nüfuzlu tədbirlərə yüksək səviyyədə evsahibliyi edib və dünya ictimaiyyəti də bunu bilir. Azərbaycan Qoşulmama Hərəkatının Zirvə görüşlərini, digər qlobal səviyyəli siyasi tədbirləri, genişmiqyaslı beynəlxalq idman yarışlarını yüksək səviyyədə keçirib və böyük təcrübəyə malikdir.

Deputat konfrans çərçivəsində Prezident İlham Əliyevin Ermənistanın baş naziri Paşinyanla da görüş keçirdiyini xatırladaraq bildirdi ki, bu dəfə də görüşün hansı formatda reallaşacağını diqtə edən tərəf dövlət başçımız oldu. "Görüşdə sülh müqaviləsinin imzalanması və sərhədlərin delimitasiya məsələləri müzakirə edildi və bu istiqamətdə hər iki ölkənin nümayəndələrinin mütəmadi görüşmələri haqqında razılığa gəldi. Prezident cənab İlham Əliyev dəfələrlə regionda sülhün bərqərar edilməsinə tərəfdar olduğunu və ikitərəfli görüşlərin keçirilməsinin sülh prosesinə müsbət təsir göstərə biləcəyini vurğulamışdır. Ermənistan isə sözdə sülhə tərəfdar olduğunu vurğulasa da, əməldə əks mövqeyə nümayiş etdirir", - deyir deputat əlavə edib.

Deputat sonda bildirdi ki, Münxen Təhlükəsizlik Konfransında dünya liderlərinin və beynəlxalq təşkilatların rəhbərlərinin Azərbaycanla bağlı sözlərdəki fikirlər ölkəmizin dünya üçün vacib olduğunu bir daha sübut edib.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Münxendə Prezident İlham Əliyev ilə görüşən Dünya Bankının baş idarəedici direktoru Akxel Trotsenburq Azərbaycanın COP29-a evsahibliyi etməsini ölkəmizin "yaşıl keçid"ə və iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi dəstəyini təzahürü kimi yüksək qiymətləndirmişdir.

Görüşdə həmçinin Azərbaycanın xarici borcunun hazırda minimum səviyyədə olması çox müsbət göstərici kimi qeyd edilmiş, COP29 kimi mühüm tədbir çərçivəsində Dünya Bankı ilə Azərbaycan arasında əməkdaşlığın geniş imkanları vurğulanmışdır. Prezident İlham Əliyev Azərbaycanla həyata keçirilən bərpəolunan enerji layihələri barədə məlumat vermiş, onların milli və regional səviyyəli layihələr olduğunu, ölkəmizin bərpəolunan enerji potensialının 157 QVt-ı keçdiyini diqqətə çatdırmışdır.

Dünya Bankının Azərbaycanla bu istiqamətdə əməkdaşlığa hazır

Noyabrda bütün dünyanın diqqəti Bakıda olacaq

COP29-un Azərbaycanda keçirilməsinə qərar verilməsi çox suallara aydınlıq gətirib

olması perspektivlərlə pozitiv nəzər salmağa imkan yaradır. Bizim xarici borcumuzun hazırda minimum səviyyədə olması da yeni əməkdaşlıq perspektivləri vəd edir. Ölkəmizin yaxın zamanda ciddi "yaşıl enerji" ixracatçısına çevrilməsi gözlənilir və bu istiqamətdə mühüm addımlar atılır.

Xatırladaq ki, dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP29-a evsahibliyi edəcək ölkə kimi müəyyənləşdirmişdir. Siyasi ekspertlər və iqtisadçılar belə hesab edirlər ki, bu qərar Azərbaycan Prezidentinin "yaşıl enerji", ekologiyamızın qorunması sahəsində həyata keçirdiyi siyasətin notisiçidir. Bu qərar həmçinin bizi dünyada daha güclü dövlət kimi tanıdır, ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuzu olduğunu təsdiqləyir. Ən vacibi isə odur ki, bu qərarla Azərbaycan növbəti dəfə mötəbər beynəlxalq tədbirlərinin mahir təşkilatçısı olduğunu göstərir.

Biz həm də bu seçimi mütəbəddil olaraq Azərbaycan Prezidentinin növbəti qələbəsi kimi təqdim edə bilərik. Üstəlik, bu qərar son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparılan bəzi dairələrə qarşı da tutarlı cavabdır. Ölkəmiz bununla bütün spekulasiyalara alt-üst edərək heç kimin Azərbaycanın müsbət imicinin üzünə kölgə sala bilməyəcəyini, beynəlxalq aləmdə böyük nüfuz sahibi olduğunu göstərir.



Qeyd edək ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulmuşdur. Ölkəmiz 2030-cu ilə qədər 1990-cı ilə müqayisədə istixana qazlarının miqdarının 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəflər - 2050-ci ilə qədər

istixana qazlarının miqdarının 40 faiz azaldılması müəyyən edilmişdir. Ən əsası isə odur ki, Azərbaycan Prezidenti ölkəmizin işğaldan azad edilmiş ərazilərini "yaşıl enerji" zonası elan etmişdir. Bu ərazilərin 2050-ci ilədək "Netto sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulur.

Məlumat üçün bildirik ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı - COP Konvensiyasının ali qərar qəbul edən orqanıdır. Kətibliyi Bonnda yerləşir. Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə sözlər göstər-

mək üçün çağırışlar edirlər. COP-un ilk toplantısı 1995-ci ildə Berlində keçirilmişdir. Sonuncu COP28 isə Dubayda təşkil edilmişdir. 100 minə yaxın nümayəndəni bir araya gətirən COP28 BMT tarixində ən genişmiqyaslı tədbir olmuşdur. Konfrans çərçivəsində təşkil edilmiş Zirvə toplantısına 120-dən artıq dövlət və hökumət başçısı qatılmışdır. Sözügedən tədbirdə Prezident İlham Əliyev də iştirak etmişdir.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Dubayda keçirilən 28-ci sessiyasında Azərbaycanın 2024-cü ildə növbəti sessiyaya evsahibliyi edəcəyi də açıqlanmışdır. Bu, Azərbaycanla keçirilən ən böyük beynəlxalq tədbir olacaq. COP29-la bağlı Bakıda minlərlə qonaq gələcək. O səbəbdən ölkəmiz artıq tədbirə hazırlıq işlərinə başlamışdır.

Bahadır İMANQULİYEV,
"Azərbaycan"



MÜƏLLİFİ İLHAM ƏLİYEVDIR

Sahibkarlar və biznesə yeni başlayanlar üçün dövlət və biznes xidmətlərinin mərkəzləşdirilmiş qaydada təqdim edildiyi vahid məkan... Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturunda fəaliyyət göstərən kiçik və orta biznes evlərinin (KOB evləri) bu cür də adlandırılabilir.

Biznesə göstərilən dövlət xidmətlərinin yaxşılaşdırılmasına, bu xidmətlərə asan və rahat çıxışın təmin olunmasına, dövlət-sahibkar münasibətlərinin daha çevik və şəffaf mexanizmlərlə həyata keçirilməsinə xidmət edən KOB evlərinin fəaliyyəti artıq bir neçə ildir ki, iş adamlarına xidmət sahəsində əhəmiyyətli dönüş yaradıb. Bu günlərdə fəaliyyəti ilə yaxından tanış olduğumuz "Bakı KOB evi"ndəki müşahidələrimiz bu sahədəki təsəvvürümüzü xeyli yenilədi.

3 ildə 3 KOB evi

Öncə onu qeyd edək ki, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatların əsas istiqamətlərindən biri vətəndaşlara göstərilən dövlət xidmətlərinin daha keyfiyyətli həyata keçirilməsi, onların daha rahat olması, habelə bu sahədə şəffaflığın və operativliyin təmin edilməsidir. Azərbaycan Prezidentinin 2017-ci il 28 dekabr tarixli və 2018-ci il 26 iyun tarixli fərmanlarına əsasən, KOB evlərinin yaradılması da bu məqsədə xidmət edir. İş adamları biznes fəaliyyəti üçün zəruri olan sahibkarlıq fəaliyyətinin qeydiyyatı, vergi, gömrük, kommunal, bank, sığorta, notariat və digər xidmətlər üçün KOB evlərinə müraciət edə bilərlər. Beləliklə, biznes üçün xidmətlərin bir məkanda toplanması, vaxta və xərclərə qənaət, operativlik KOB evlərinin əsas üstünlükləridir. Ümumilikdə isə KOB evlərində sahibkarlara dövlət və özəl qurumlar tərəfindən göstərilən xidmətlər "Biznes planı", "Biznesə başla", "Biznesi işlət" və "Biznesi inkişaf etdir" olmaqla 4 istiqaməti əhatə edir.

Hazırda respublikamızda Bakı, Xaçmaz və Yevlax şəhərlərində olmaqla üç KOB evi fəaliyyət göstərir. İlk KOB evi 2020-ci ilin fevral ayında Xaçmaz şəhərində, ikinci KOB evi 2021-ci ilin aprel ayında Yevlax şəhərində sahibkarların istifadəsindədir. Sayca 3-cü olan "Bakı KOB evi" 2023-cü ilin yanvar ayında Prezident İlham Əliyevin iştirakı ilə açılıb. Üçmərtəbəli binanın ilk iki mərtəbəsində sahibkarlara xidmət göstərilir.

KOB evlərinin fəaliyyətinin əsas prinsiplərindən biri vətəndaşlara göstərilən yüksək nəzakətlikdir. Təsədüfi deyil ki, "Bakı KOB evi"ndə daxil olar-olmaz girişdəki məlumat guşəsində vətəndaşın olduqca nəzakətli formada dinlənilməsi, daha sonra könüllünün müşayiəti ilə müraciət etdiyi dövlət qurumunun pəncərəsinə qədər ötürüldüyü gözü-müzdən yayımadı. Yeri gəlmişkən, bu xidmətdən istifadə edən sahibkarlar KOB evlərinə gəlməzdən əvvəl "KOB növü" təbiiq vasitəsilə onlayn növbə götürə bilərlər.




"Bakı KOB evi"nin direktoru Zaur Qasımbəyovla söhbətimiz də elə bundan başladı. Onun sözlərinə görə, bütün dövlət xidmətlərinin bir məkanda göstərilməsi ilə yanaşı, iş adamlarının məmnuniyyəti KOB evlərinin əsas konseptlərindən biridir. Təsədüfi deyil ki, hazırda sahibkarların KOB evlərində göstərilən xidmətlərdən məmnunluq göstəricisi 98 faizdən yüksəkdir.

Operativ və nəzakətli xidmət

"Bakı KOB evi" ilə yaxından tanış olduq. Zaur Qasımbəyovun sözlərinə görə, binanın ilk iki mərtəbəsində sahibkarlara dövlət-biznes (G2B), biznes-biznes (B2B) və digər xidmətlər göstərilir: "KOB evi konsepsiyasına uyğun olaraq "Bakı KOB evi"ndə dövlət və özəl qurumlar tərəfindən biznes subyektlərinə sahibkarlıq fəaliyyəti üçün zəruri olan xidmətlər göstərilir. Ümumilikdə, "Bakı KOB evi"ndə sahibkarlara 35 dövlət qurumu tərəfindən 300-dən çox xidmət (G2B) təqdim olunur. Bunlar sahibkarlıq fəaliyyətinin qeydiyyatı, vergi, gömrük, daşıma, qida təhlükəsizliyi, lisenziya, icazə, mənsə sertifikatı, investisiya təşviqi sənədi və sahibkarlıq fəaliyyəti üçün zəruri olan digər sənədlərin alınması, kommunal xidmətlərə qoşulma, notariat və digər xidmətlərdir".

təbəsində sahibkarlara dövlət-biznes (G2B), biznes-biznes (B2B) və digər xidmətlər göstərilir: "KOB evi konsepsiyasına uyğun olaraq "Bakı KOB evi"ndə dövlət və özəl qurumlar tərəfindən biznes subyektlərinə sahibkarlıq fəaliyyəti üçün zəruri olan xidmətlər göstərilir. Ümumilikdə, "Bakı KOB evi"ndə sahibkarlara 35 dövlət qurumu tərəfindən 300-dən çox xidmət (G2B) təqdim olunur. Bunlar sahibkarlıq fəaliyyətinin qeydiyyatı, vergi, gömrük, daşıma, qida təhlükəsizliyi, lisenziya, icazə, mənsə sertifikatı, investisiya təşviqi sənədi və sahibkarlıq fəaliyyəti üçün zəruri olan digər sənədlərin alınması, kommunal xidmətlərə qoşulma, notariat və digər xidmətlərdir".

Sahibkarlığa dəstəyin səmərəli ünvanı



Söhbət etdiyimiz Ziya Qurbanlı isə yükdaşıma ilə məşğul olan "Atilla Transport" MMC-nin nümayəndəsi idi. Bu sahədə fəaliyyətə yeni başladığını deyən Ziya Qurbanlı bildirdi ki, dövlət xidmətlərinin vahid məkandan təqdim edilməsi sahibkarın vaxtına qənaət edir, əməliyyat xərclərini azaldır: "Bu xidmətlərin şəffaf və operativ təşkili sahibkar məmnunluğunu artırır. "Bakı KOB evi"ndə hər bir sənədi və icazəni vaxt itkisi olmadan əldə edirik", - deyərək bildirdi.

Yeni sahibkarlıq fəaliyyətinə başlamış Alim Əliyev "Bakı KOB evi"ndə Dövlət Vergi Xidmətinin pəncərəsinə təsərrüfat subyektinin qeydiyyatına alınması ilə bağlı müraciət etdi. Göstərilən xidmətdən razılığını ifadə edən Alim Əliyevin sözlərinə görə, belə bir məkandan yararlıdır barədə məlumatı olub, amma heç vaxt yolu KOB evinə düşməyib. "İşimiz elə gətirdi ki, qeydiyyat məsələləri ilə bağlı Dövlət Vergi Xidmətinə müraciət etməli olduq və ona görə "Bakı KOB evi"ndə gəldim. Elə girişdəcə mənə gülməyə başladılar və vergi xidmətinin pəncərəsinə qədər ötürüldülər. Vətəndaşın müraciətinə belə yanaşmanı görəndə adamın ürəyi açılır. Çox sevinirik ki, ölkəmizdə də insanlara xidmət zamanı ən yüksək standartlar təbiiq olunur. Burada elə xidmət göstərilir ki, razi qalmamaq mümkün deyil. Belə gülməyə, məmnun və rahat qarşılıqlı qarşılaşma, deməli, işimiz uğurlu olacaq".

Könüllülük hərəkətinə töhfə

Ölkəmizdə fəaliyyət göstərən könüllü hərəkətinə öz töhfəsini verən qurumlardan biri də KOBİA-dır. Agentlik yarandığı gündən könüllülərlə sıx əməkdaşlıq edir, qurum-

da "KOB könüllüləri" proqramı həyata keçirilir. Elə "Bakı KOB evi"ndə gələnləri də ilk olaraq könüllülər qarşılayırlar.

Bu barədə danışan Zaur Qasımbəyov deyir ki, "KOB könüllüləri" proqramı gənclərə, xüsusilə də iqtisadiyyat və idarəetmə ixtisasları üzrə təhsil alanlara müvafiq sahədə bilik və bacarıqlarını, dünyagörüşünü artırmağa, ilkin əmək vərdişlərinə yiyələnmələrinə dəstək olur. Könüllülər "Bakı KOB evi"ndə gündəlik iş prosesində yaxından iştirak edirlər. 3-6 ay davam edən könüllü fəaliyyətini uğurla başa vuran gənclərə sertifikatlar verilir ki, bu da onların iş həyatına uğurlu keçidləri üçün fürsət yaradır.

"Bakı KOB evi"ndə könüllü olaraq çalışan Bakı Biznes Universitetinin 3-cü kurs tələbəsi Fuad Miriyev deyir ki, könüllülük fəaliyyəti gənclərin uğurlu gələcəyi üçün yaradılan mühüm platformadır: "3 aydır burada könüllü kimi fəaliyyət göstərirəm. Bu müddət ərzində qazandıqım təcrübə gələcək karyeramda əldə etdiyim ilk önəmli təcrübədir. Biz burada sahibkarlıq, biznes mühiti ilə bağlı dünyagörüşümüzü artırır, müvafiq sahədə bacarıqlara yiyələnirik. Bu isə idarəetmə, biznes və menecment kimi sahələrdə biliklərimizin artması üçün çox faydalıdır. Bu imkan biz gənclərə yaratdığı üçün dövlətimizə minnətdaram".

Rastlaşdığımız digər könüllü Elnarə Qoniyeva isə cəmi bir həftə idi ki, burada fəaliyyətə başlayıb. Onun sözlərinə görə, könüllülük ictimai həyata atılan ilk addımdır: "Bizim burda əsas işimiz sahibkarları qarşılamaq, məlumatlandırmaq, elektron növbə sistemindən istifadə onlara kömək etmək və müvafiq xidmət məsələlərinə yönləndirməkdir. Habelə müraciət edənlərin məmnunluq səviyyəsinin artırılması ilə bağlı sorğular da aparırıq. Eyni zamanda müxtəlif tədbirlərdə və təlimlərdə də iştirak edirik. Yaxşı ki, könüllülər sırasına qatılmışam, düşünürəm ki, bu fəaliyyətim gələcəyimi üçün mühüm təcrübədir".

Qeyd edək ki, 2023-cü ildə 150-ə yaxın gənc, indiyədək isə 650-dən çox gənc KOBİA-da könüllü fəaliyyətinə cəlb olunub. Könüllülük müddətində öz aktivliyi, təşəbbüskanlıqları ilə seçilən 16 könüllü KOBİA-da işlə təmin edilib.

İşğaldan azad olunmuş bölgələrimizdə də KOB evləri yaradılacaq

KOB evlərinə sahibkarlar tərəfindən maraq artmaqdadır. Bunun nəticəsində isə, KOB evlərinə sahibkarlar tərəfindən edilən müraciətlərin sayında da davamlı artım müşahidə olunur. Təkcə 2023-cü ildə KOB evlərində sahibkarlara 371 mindən çox xidmət göstərilib. Göstərilmiş xidmətlərin 288 255-i "Bakı KOB evi"nin, 61326-sı "Yevlax KOB evi"nin, 21723-ü "Xaçmaz KOB evi"nin payına düşür. Xidmətlərin 350 minə yaxını dövlət qurumları, 21 mindən çoxu isə biznes qurumları tərəfindən göstərilib.

Hazırda Gəncə şəhərində KOB evinin yaradılması istiqamətində zəruri işlər görülür. Ölkənin digər şəhər və rayonlarında, o cümlədən işğaldan azad olunmuş bölgələrimizdə də KOB evlərinin yaradılması nəzərdə tutulur.

"Bakı KOB evi"ndən xoş təəsüratlarla ayrıldıq. Burada müşahidələrimizə əsasən deyərək bilirik ki, KOB evlərinin yaradılması ölkəmizdə vətəndaşlara xidmət sferasında həyata keçirilən islahatların ən uğurlu nümunələrindəndir. "Bakı KOB evi"ndə gördüklərimiz həm də onu deməyə əsas verir ki, bu məkanlar sahibkarlığa dəstəyin ən mükəmməl ünvanlarıdır.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Naxçıvanın "yaşıl sərvəti"ndən hər kəsə pay düşür

Muxtar respublika tezliklə "yaşıl dəhliz"ə çevriləcək



Azərbaycan dünyada yerüstü və yeraltı sərvətləri ilə zəngin olan ölkədir. Tanrı bu sərvətləri bütün ərazilərimizə səpələyib. Bakıdan tutmuş uçqarlara qədər elə bir bölgəmiz yoxdur ki, ən azından təmiz havası, saf suyu, nadir florası və faunası olmasın.

Belə regionlardan biri də Naxçıvan Muxtar Respublikasıdır. Yurdumuzun bu bölgəsi özünün yerüstü zənginliyi ilə yanaşı, yeraltı faydalı qazıntıları ilə də diqqət çəkir. Hər zaman alimlər, mütəxəssisləri özünə cəlb edən dağ landsaflları, Araz çökəkliyi, xammal ehtiyatları bu diyarın sərvəti hesab olunur. Qeyd edək ki, regionun təkcə mineral xammal bazası 41 müxtəlif faydalı qazıntı yataqlarının sənaye ehtiyatlarını özündə cəmləşdirir. Onlardan Gümüşlü, Ağdərə, Başkənd, Gilançay, Ləkətəğ polimetallik, Paraqayay, Qapıçay molibden, Duzdağ, Sust, Nehrəm daşduz, Unus mis, molibden, Şorur və Şahbuz ərazisi mərmərlənmiş əhəngdaşının adını çəkə bilərik. Bura Şahtaxtı, Qarabəğlər travertin, Nehrəm, Güllüstan dolonit, Darıdağ antimonit, kinovar, realqar, Nəsirvaz molibden-qurğuşun ehtiyatlarını da əlavə etmək olar. Aparılan geoloji kəşfiyyat işləri Ordubad və Şahbuz rayonlarında qızıl yataqlarının və çoxsaylı təzahürələrinin olduğunu da təsdiqləyib.

Bütün bu deyilənlərin fonunda "yaşıl sərvət" adlı bir xəzinə də var ki, Naxçıvanın işıqlı gələcəyinin təminatı ona bağlıdır. Son dövrlər Azərbaycanda alternativ və bərpə olunan enerji mənbələrindən istifadə edilən bir çox regionlarla (xüsusilə Qarabağ və Şərqi Zəngəzur) bərabər, Naxçıvanın da adı çəkilir. Bu, təsədüfi deyil. Çünki muxtar respublikanın əlverişli coğrafiyası və iqlimi imkan verir ki, ekoloji cəhətdən təmiz və bərpə olunan alternativ enerji mənbələrindən geniş istifadə edilsin. Mütəxəssislərin hesablamalarına görə, Naxçıvanda günəşli saatların orta illik miqdarının 2600-2800 saat, hər kvadratmetrə düşən Günəş enerjisinin intensivliyi 0,8-1,2 kilovatsaatdır. Bu, soyuq fəsilərdə belə, muxtar respublikada günəş enerjisindən istifadə etməyə imkan verir.

Bu imkandan 2015-ci ildə istifadə olunmağa başladı. Həmin il ilk dəfə Babək rayonunun Xalxal kəndi yaxınlığında 20 meqavat gücündə Naxçıvan Günəş-Elektrik Stansiyası tikilib istifadəyə verildi. Daha sonra 2019-cu ildə Kəngərli rayonunun Qabılı kəndi yaxınlığında 2, 2020-ci ildə isə 3 meqavat gücündə Kəngərli Günəş Elektrik Stansiyaları istifadəyə verildi. Regionun enerji təminatında sonrakı illərdə tikilən Culfa Külək-Günəş Hibrid Elektrik Stansiyası da böyük rol oynamağa başladı. Bu da onu deməyə əsas verir ki, muxtar respublikada "yaşıl enerji"dən hər kəsə pay düşür.

2021-ci ildə Prezident İlham Əliyev Naxçıvanın "yaşıl iqtisadiyyatı" ilə bağlı fikirlərini bölüşürək bir məqama xüsusi diqqət ayırmışdı:

"Vaxtilə Naxçıvanda işıq yox idi, enerji yox idi. Azərbaycandan gələn xətlər də Ermonistan tərəfindən kəsilmişdi. İndi isə Naxçıvan özünü elektrik enerjisi ilə tam təmin edir və bərpə olunan mənbədən istifadə edir. Bu, çox önəmlidir. Çünki bu, Naxçıvanın gözəl təbiətinə və ekoloji vəziyyətinə töhfə kimi qəbul edilə bilər". Prezident bu sözləri ilə enerji təhlükəsizliyi sahəsində görülən işləri yüksək qiymətləndirərək, bərpə olunan enerji mənbələrindən istifadə olunmasının regionun ekoloji vəziyyətinə bir töhfə sayıb. Deyo bilərik ki, bu gün Naxçıvanda enerji təhlükəsizliyi məsələləri dövlət tərəfindən həyata keçirilən prioritetlər sırasındadır. Prezidentin də dediyi kimi: "Naxçıvanın sənaye ehtiyatlarını özündə cəmləşdirir. Omlardan Gümüşlü, Ağdərə, Başkənd, Gilançay, Ləkətəğ polimetallik, Paraqayay, Qapıçay molibden, Duzdağ, Sust, Nehrəm daşduz, Unus mis, molibden, Şorur və Şahbuz ərazisi mərmərlənmiş əhəngdaşının adını çəkə bilərik. Bura Şahtaxtı, Qarabəğlər travertin, Nehrəm, Güllüstan dolonit, Darıdağ antimonit, kinovar, realqar, Nəsirvaz molibden-qurğuşun ehtiyatlarını da əlavə etmək olar. Aparılan geoloji kəşfiyyat işləri Ordubad və Şahbuz rayonlarında qızıl yataqlarının və çoxsaylı təzahürələrinin olduğunu da təsdiqləyib.

Hazırda sürətlə "yaşıl enerji" zonasına çevrilən Qarabağ və Şərqi Zəngəzurda istehsal olunaacaq bərpə olunan enerjinin Naxçıvan üzərindən Türkiyə və Avropa bazarlarına çıxarılması ölkəmizin enerji prioritetləri sırasındadır. Bu həm də Naxçıvanın "yaşıl dəhliz"ə çevrilməsində mühüm rol oynayacaq. 2023-cü il sentyabrın 28-29-da Naxçıvanda ilk dəfə olaraq Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu və "Naxçıvan-Yaşıl Enerji Zonası" beynəlxalq konfransında da bu barədə geniş müzakirələr oldu. Təsədüfi deyil ki, "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda 11 prioritet istiqamətinin biri elektrik enerjisi istehsalının və ixracının artırılmasıdır.

Ümumilikdə bərpə olunan enerji məsələsinə diqqətdə saxlayan Prezident İlham Əliyev bu sahəyə növbəti dəfə fevralın 14-də andıçmə mərəsimində toxundu: "Vacib vəzifələrdən biri bərpə olunan enerji ilə bağlıdır. Burada da biz ön sıralardaydıq, artıq işlərə start verildi. Bizim planlarımızda görə, 2030-cu ilin sonuna qədər Azərbaycanda 5 min meqavata yaxın bərpə olunan enerji növləri, yeni enerji növləri yaradılmalıdır, əsasən, günəş, külək və hidro-su elektrik stansiyaları. Dediym rəqəm tam realdır, bu, artıq imzalanmış kontraktlar əsasında olacaqdır. Niyət protokolları isə daha böyük rəqəm haqqında bəhs edir, təqribən 10 min meqavat". Təbii ki, cənab İlham Əliyevin söylədiyi bu rəqəmdə Naxçıvanın ayrıca payı var. Məhz bu hesaba regionun enerji sistemində Avropa Elektrik Ötürmə Sistemləri Operatorları Assosiasiyasının (ENTSO-E) şəbəkəsinə qoşulacağı.

Züleyxa ƏLİYEVA,
"Azərbaycan"

İstanbulda 27-ci Avrasiya İqtisadi Zirvə toplantısı davam edir

İstanbulda keçirilən 27-ci Avrasiya İqtisadi Zirvə toplantısı davam edir.

AZƏRTAC xəbər verir ki, bu il "Böhranlardan sabitliyə, ohatəli bir dünya inşa etmək" mövzusunda həsr edilən tədbir Mərkəzi Qrupu Strateji və Sosial Araşdırmaları Vəqfinin evsahibliyi ilə baş tutub.

Tədbirin açılış mərasimində Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakçılara ünvanlanan məktubları oxunub.

Mərasimdə çıxış edən Mərkəzi Qrupu Strateji və Sosial Araşdırmaları Vəqfinin sədri Akkan Suver, Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay, deputat Mövlud Çavuşoğlu, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) baş katibi Asaf Hacıyev, Türkiyə Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropa üzrə Baş İdarəsinin rəisi Mehmet Samsar, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar və digərləri bildirdilər ki, dünyada gözlənilməz anlarda fərqli şəkildə və ya eyni vaxtda baş verən təbii, iqtisadi, sosial və siyasi proseslər bəzən regional və ya global böhranlara çevrilir. Bu cür global böhranların həlli isə ölkələr arasında əməkdaşlıq tələb edir. Dünyada COVID-19 pandemiyası ilə başlayan, iqlim dəyişikliyi, Rusiya-Ukrayna və İsrail-Fələstin qarşıdurmaları ilə davam edən hadisələrin global arenada təsirləri davam etməkdədir. Belə məsələlər iqtisadiyyata təsirsiz ötürülmür ki, bu da bütün dünyaya təsir edir.

İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazdakı son vəziyyətə toxunan Mehmet Samsar bunu tarixi sülh üçün bir fürsət kimi dəyərləndirir. Bu fürsətin dəyərləndirilməsinin bölgəmiz üçün yeni dövrün başlanğıcı ola biləcəyini qeyd edən Türkiyə XİN rəsmisi bu çərçivədə



on qısa zamanda Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını gözlədiklərini vurğulayıb.

Qeyd edilib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanarsa, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətində maneə qalmayacaq.

Tədbir "Ümumi iqtisadi mövzular", "İqlim böhranı, ətraf mühit və enerji problemləri", "Əsas hüquqlar. Demokratiya və avtoritar rejimlərdə hüquq pozuntuları", "Qanunsuz ticarətə qarşı mübarizə çərçivəsində əməkdaşlıq", "Süni intellekt, bəşəriyyətin gələcəyi və hüquqi infrastruktur", "Nəqliyyat dəhlizləri: dünyanın in- teqrasiyası layihəsi, Bir körər - Bir yol

layihəsi və onun 2023-2024-cü illər üçün perspektivləri" mövzularının müzakirəsi ilə davam etdirilib.

Ölkəmizi tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, İstanbuldakı baş konsulumuz Nərimin Mustafayeva, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin baş katibi Asaf Hacıyev və digər nümayəndələr təmsil edirlər.

Tədbirin ikinci günü "Su arxasında gedən həyat" mövzusunda keçiriləcək toplantı Türkiyənin doqquzuncu prezidenti Süleyman Dəmirəlin 100 illik yubileyinə həsr olunacaq.

Bu ilki zirvə toplantısında dünyanın 40 ölkəsindən nümayəndələr iştirak edirlər.

Gürcüstanın azərbaycanlı icması Xocalı soyqırımını ilə əlaqədar bəyanat yayıb

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Gürcüstandakı azərbaycanlı icması adından bu ölkənin rəhbər şəxslərinə (Baş nazir, Prezident, parlament sədri, Xarici İşlər Nazirliyi, Ambudman Aparatı), həmçinin ABŞ-nin, Fransanın və Niderlandın Tbilisidəki səfirliklərinə, BMT-nin və Avropa Şurasının paytaxtdakı ofislərinə, UNICEF, ATƏT və digər beynəlxalq təşkilatlara bəyanatla müraciət olunub.

AZƏRTAC xəbər verir ki, Gürcüstandakı "Azərbaycan Evi"nin təşəbbüsü ilə hazırlanan bəyanata bu ölkədə fəaliyyət göstərən 50-dən çox qeyri-hökumət təşkilatı, 10-dan çox ictimai-siyasi və din xadimi qoşulublar. "Azərbaycan Evi"nin direktoru Məhəbbət İmanov bildirdi ki, bəyanatın əsas məqsədi 32 il əvvəl Ermənistan tərəfindən Azərbaycanın Xocalı şəhərində xalqımıza qarşı törədilən qətləmi bir daha diqqətə çatdırmaq, insanlığa qarşı bu cinayətin soyqırımını aktı kimi tanınmasına nail olmaqdır.

Bildirilib ki, Azərbaycan xalqı hər zaman bölgədə sülhün və amin-amanlığın tərəfdarı olub. İnsanlığa qarşı törədilən qətləmlərin əleyhinə çıxış edib, eyni zamanda Ermənistanla bölgədə sülhün bərqərar olması üçün çağırış edilib.



Bəyanatda deyilir ki, Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı insanlığa sığmayan və misli görünməmiş qəddarlıq törədilib. XX əsrdə Azərbaycana qarşı erməni millətçiləri tərəfindən törədilmiş təkə bir faktı göstərmək kifayətdir ki, düşmənin necə məkrli olduğunu bütün dünya görsün. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalıya hücum edərək şəhəri yerlə yeksan edib, dinc əhaliyə qarşı xüsusi qəddarlıqla divan tutulub. Bu soyqırım nəticəsində 613 nəfər öldürülüb ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocadır.

Göründüyü kimi, Xocalı qətləmi ölənin əsrin vəhşəti və dəhşətidir. Belə tükürpədicə hadisələr dünya sivilizasiyasına və bəşər cəmiyyətini geri aparır. Bəşəriyyətin inkişafı naminə bütün insani pisləklər son qoyulmalıdır. Dünyanın bir neçə ölkəsi tərəfindən Xocalı soyqırımını normativ-hüquqi aktlarda xatırlanıb və tanınıb. Bu vaxtdakı Cexiya, Bosniya və Herseqovina, Kolumbiya, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Rumiya, Sudan, Cibuti, Qvatemala və Şotlandiyanın qanunverici orqanları, həmçinin ABŞ-nin bir çox ştatı müvafiq qətnamələr qəbul edib. Bu müraciətimizin nəzərə alınacağına böyük ümid bəsləyirik. Azərbaycanlı və təndəşlər Gürcüstanın sosial-iqtisadi, ictimai-mədəni həyatında, istənilən seçkilərdə fəal iştirak edirlər.

Müraciətdə Xocalı soyqırımının parlamentdə müzakirəyə çıxarılmasına çağırış ifadə olunub. Vurğulanıb ki, bu müzakirə mandatı bitəcək parlament tərəfindən ədalət naminə sülh qərarı olacaq. "Əminlik ki, rahat və firavan dünya naminə günahsız insanların - mülki əhalinin ölümünə səssiz qalmayacağı, Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilməsi üçün müvafiq addımlar atacağına inanırıq ki, XX əsrdə baş vermiş bu qanlı hadisəyə obyektiv münasibət yeni cinayətlərin qarşısını alacaq. Biz artıq "Terrora yox!" şüarı ilə deyil, "Dünyada sülh və barış" çağırışı ilə tədbirlər keçirilməsini istəyirik. Bütün dünyanı bu qanlı hadisəyə işığa sözləyirik. Məqsədimiz odur ki, sülhə xidmət yolunda hər kəs birgə addım atsın", - deyərək müraciətdə diqqətə çatdırılıb.

Azərbaycan Özbəkistanda keçirilən Beynəlxalq Ana Dili Günü tədbirində təmsil olunub

Özbəkistanda Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir keçirilib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbiri açan Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin prorektoru Barno Abdullayeva Beynəlxalq Ana Dili Günü tarixi barədə məlumat verib. O, Özbəkistanda ana dilinə olan dövlət qayğısından danışıb, bu baxımdan ölkədə fəaliyyət göstərən elm və təhsil müəssisələrinin fəaliyyətini vurğulayıb.

Daha sonra çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ana dilinin hər bir xalqın, millətin varlığı, kimliyi və ən böyük mədəni sərvətlərindən biri olduğunu vurğulayıb. Dünyanın ən qədim, zəngin və gözəl dillərindən biri olan Azərbaycan dilinin də müasir dövrdə türk dilləri arasında aparıcı, sevilən bir dil olduğunu diqqətə çatdıraraq Samir Abbasov Prezident İlham Əliyev tərəfindən "Azərbaycan dilinin inkişafına dair Dövlət Proqramı"nın qəbul edildiyini bildirdi.



Samir Abbasov ana dilimizin təbliği və tədrisi sahəsində Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanda həyata keçirilən layihələrdən danışıb. O, müvafiq səhəddə həyata keçirilmiş ən böyük uğur kimi Özbəkistanda iki aparıcı ali təhsil məktəbində Azərbaycan dilinin tədris edildiyini vurğulayıb.

Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin Xarici dillər kafedrasının müdiri Şahzadə Abdullayeva çıxışında müasir dövrdə ənənəvi dil biliklərinin çox önəmli olmasına baxmayaraq, hər bir şəxs üçün öz ana dilinin öz olmasının və gələcək nəsillərin də ana dilinə sevgi ilə böyüməsinin vacibliyini vurğulayıb.

Universitetin Azərbaycan dili müəllimi Mətanət Xudiyeva Özbəkistan ali

məktəblərində Azərbaycan dilinin tədrisinin böyük tarixi hadisə olduğunu və tədris təşkilinə görə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə dərin təşəkkürünü bildirdi.

Tədbirin bədi hissəsində universitetin tələbələri tərəfindən Azərbaycan və özbək dillərində şeirlər səsləndirilib, habelə Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Kaykəp Əliyeva adına "Azərbaycan" rəqs ansamblının ifasında milli Azərbaycan rəqsləri, universitetin öz fəaliyyət dərnəklərinin ifasında isə dünyanın müxtəlif xalqlarına aid rəqslər nümayiş etdirilib.

Daha sonra universitetin ictimai həyatında fəallıq göstərmiş bir qrup tələbəyə fəxri diplomlar təqdim olunub.

"Yaponiya COP29-un keçirilməsi ilə bağlı Azərbaycana dəstəyini əsirgəməyəcək"

Yaponiya və Azərbaycan arasında diplomatik münasibətlər 30 ildən artıqdır davam edir.

Bu illər ərzində ölkələrimiz arasında müxtəlif sahələrdə dostluq və əməkdaşlıq münasibətləri qurulub. AZƏRTAC xəbər verir ki, bu sözləri Yaponiyanın Azərbaycandakı səfiri Katsuya Vatanabe jurnalistlərə açıqlamasında deyib.

Azərbaycanda 2024-cü ilin "Yaşıl dünya naminə



həmrəylik ili" elan olunduğuna xatırladın səfir əlavə etdi:

"Noyabr ayında Azərbaycanın COP29 tədbiri keçiriləcək. Dost ölkə kimi əməkdaşlıq çərçivəsində ölməzdən gələni etməyə hazırıq. Bunun üçün səyimizi əsirgəməyəcəyik. Çünki "yaşıl cəmiyyət" in yaradılması təkə Azərbaycan üçün deyil, eyni zamanda bütün dünya üçün mühüm çağırışdır. Mən Azərbaycanın bu kimi problemlərin həllində, xüsusilə də enerji siyasəti kimi sahələrdə qabaqcıl rolunu səbirsizliklə gözləyirik.

Azərbaycanın bu sözlərini müsbət qiymətləndirirəm". Katsuya Vatanabe bildirdi ki, Yaponiya yeni cəmiyyətin qurulması üçün Azərbaycanla enerji sahəsində əməkdaşlıq edə bilər: "Ancaq bu barədə hökumətlə müzakirələr aparıb biz də son qərarımızı verəcəyik. İnanıram ki, Yaponiya öz təcrübəsindən, texnoloji bilik və bacarıqlarından istifadə edərək Azərbaycana bu sahədə dəstək ola və ya kömək göstərə bilər".

Özəl sektora dövlət dəstəyi

Bu dəstək sayəsində sahibkarlar özlərini sahibsiz hesab etmirlər

Azərbaycanda özəl sektorun inkişafını sürətləndirən ən önəmli amillərdən biri də sahibkarların investisiya çıxışının təmin edilməsidir. Hələ iqtisadi islahatların start götürüldüyü ilk dövrdə dövlət tərəfindən özəl sektora çalışan sahibkarlara güzəştli kreditlərin verilməsinə başlanılmışdır və bu, indiyədək davam edir.

Prezident İlham Əliyevin fevralın 14-də andıçmə mərasimində ölkənin iqtisadi uğurlarını qeyd edərkən cari ilin yanvar ayında ölkə üzrə ÜDM istehsalının ümumilikdə 5, o cümlədən qeyri-neft sektorunda 12 faiz artıdığını vurğulamışdır. Sözsüz ki, qeyri-neft sektorunda ÜDM istehsalının belə yüksək artımı dövlət tərəfindən özəl sektora verilən dəstəyin, edilən güzəştlərin nəticəsidir. Ötən ilin yekun göstəriciləri də bunu təsdiqləyir. Dövlət Statistika Komitəsinin məlumatına görə, keçən il ölkə üzrə qeyri-neft-qaz sektorunda məhsul istehsalı 8 faiz artmış, sənayedə qeyri-dövlət sektorunun payı 84,5 faizə yüksəlmişdir. Ötən il iqtisadiyyata qoyulan kapitalda qeyri-dövlət sektorunun payı isə 43,9 faizə çatmışdır.

Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş biznes subyektlərinə mövcud kreditlər üzrə faiz subsidiyalarının ödənilməsi üçün borcu olan sahibkarların müraciəti əsasında subsidiyaların verilməsi də ötən il davam et-



mişdir. 31 dekabr 2023-cü il tarixinə kreditin qalıq məbləği 893,4 milyon manat olan 5071 müraciət üzrə 71,5 milyon manat faiz subsidiyası ödənilmişdir. Bununla yanaşı, dəstək proqramı çərçivəsində pandemiya zərər çəkmiş sahibkarlara ayrılmış dövlət zəmanətli kreditlər üzrə subsidiyanın ödənilməsi üçün 52 milyon manat vəsait ayrılmışdır.

Dövlət tərəfindən sahibkarlara edilən güzəştlər təkə onların investisiyalara çıxışının təmin olunmasından ibarət deyil. Sənayenin inkişafına və ixrac fəaliyyətinin genişləndirilməsinə töhfə verən daxildə emal xüsusi gömrük prosedurunun tətbiqi də müsbət nəticələr verir. Həmin sahədə sahibkarlara edilən müvafiq güzəştlər nəticəsində ixrac məqsədi ilə daxildə emal üçün idxal

olunan malların dəyərində 85, prosedurdan istifadə edən şirkətlərin sayında isə 77 faiz artım müşahidə olunmuşdur. Məlumat üçün bildirik ki, Azərbaycanla həyata keçirilən daxildə emal xüsusi gömrük proseduru müəyyən malların emal əməliyyatları aparıldıqdan sonra ixrac edilməsi məqsədilə ölkə ərazisinə gömrük rüsumları və vergilər, o cümlədən ƏDV alınmadan gətirilməsindən ibarətdir. Emal əməliyyatları deyildikdə isə malların hazırlanması, emalı, təkrar emalı, təmiri başa düşülür. Bu proses ölkəmizdə əsasən iki istiqamətdə - təmir və emal məqsədi ilə həyata keçirilir və o, emal və xidmət sektorunun inkişafı, ixrac fəaliyyətinin stimullaşdırılması üçün tətbiq olunur.

Ötən dövr ərzində sahibkarlıq subyektlərinin prosedur üzrə müraciətləri-

nin təhlili göstərir ki, 2022-ci ilin may ayında təminat tələbinin məcburiyyətinin aradan qaldırılmasından sonra prosedurdan daha fəal istifadə olunmasına başlanılıb. Eyni zamanda keçən ilin aprel ayında alqı-satqı müqaviləsi əsasında prosedurdan istifadə imkanının yaradılmasından sonra yeni müəssisələr prosedura qoşulub.

Məlumdur ki, ölkənin sənaye parklarında sahibkarlığın inkişafı üçün dövlət tərəfindən əlverişli biznes mühiti formalaşdırılıb. Belə ki, rezidentlər qeydiyyatı aldıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, mənfəət vergiləri, eləcə də istehsal məqsədi ilə idxal edilən texnika, texnoloji avadanlıq və qurğulara görə ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar. Bunun sayəsində sənaye parklarında məhsul istehsalı və ixracı artır, sahibkarlar sərmayə qoymağa təşviq edilir.

Göründüyü kimi, sahibkarlığın inkişafına verilən dövlət dəstəyi ölkə iqtisadiyyatının böyüməsində və ixracın artmasında önəmli rol oynayır. Eyni zamanda əhalinin məşğulluğunun təmin olunmasında özəl sektorun çəkisi illəndən-illə artır ki, bu da ölkədə iqtisadi inkişafa yanaşı, sosial problemlərin həllinə də kömək edir.

Rüstəm KAMAL, "Azərbaycan"

Prezidentin sərəncamı Ordubadın özünəməxsus adət-ənənələrinin yaşadılmasına, təbliğinə və turizmin inkişafına da mühüm təsir göstərəcək


Prezident İlham Əliyevin "Ordubad" Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında" Sərəncamı Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın incisi adlandırıldığı Ordubadın özünəməxsus adət-ənənələrinin yaşadılmasına, təbliğinə və turizmin inkişafına da mühüm təsir göstərəcək.

Bu fikri AZƏRTAC-a Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Gülbütə Babayeva söyləyib.

Gülbütə Babayeva deyib: "Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın 2023-2024-cü illər üzrə Təfəsilatlı Tədbirlər Planı"nda tarixi-memariq abidələrinin UNESCO-nun maddi-mədəni irs nümunələri üzrə əsas siyahısına salınması nəzərdə tutulub. Bu mənada "Ordubad" Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında" Sərəncam həm də Ordubadın UNESCO-nun maddi-mədəni irs nümunələri üzrə əsas siyahısına salınması üçün nominasiya fayllarının hazırlanması istiqamətində iş aparılmasına da böyük təkan verəcək".

Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 21-də "Ordubad" Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında" Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanın tarixi və mədəni irsinin nadir nümunələrindən olan Or-



dubad şəhərinin ərazisində yerləşən abidələrin daha yaxşı qorunması, təbliği və idarə olunmasının təkmilləşdirilməsi məqsədilə Ordubad Tarix-Memariq Qoruğunun ərazisi "Ordubad" Dövlət Tarix-Mədəniyyət Qoruğu elan olunub.

Nazirlər Kabinetinə qorğunun sərhədlərini və mühafizə zonasını üç ay müddətində müəyyənləşdirib təsdiq etmək, qorğunun ərazisinin xüsusi rejimini dörd ay müddətində müəyyənləşdirib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək və sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Qorğunun fəaliyyətinin təmin edilməsi ilə bağlı tələb olunan zəruri xərclərin maliyyələşdirilməsi Naxçıvan Muxtar Respublikası büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək.

İŞİMİZ, GÜZƏRANIMIZ

Azərbaycan "yaşıl enerji" hədəflərinə doğru inamla irəliləyir. Hazırda Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən tikilən 240 MvT gücündə "Xızı-Abşeron" Külək-Elektrik Stansiyasının inşası davam edir.

Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətinin inşa etdiyi, MDB məkanında ən böyük günəş-elektrik stansiyası olan 230 MvT gücünə malik "Qaradağ" artıq keçən il oktyabrın 26-dan istifadəyə verilib. İndi isə Cəbrayıl rayonunda inşa ediləcək "Şəfəq" stansiyasının tikinti işləri start ətrafındadır.

Bu enerji obyektinin bir önəmi də ondan ibarətdir ki, işğaldan azad olunmuş ərazilərimizdə tikilir. Prezident İlham Əliyev bu əraziləri - 10 min kvadratkilometr sahəni "yaşıl enerji" zonası elan edib. Odu ki, "Şəfəq" in tikintisi həm bu məqsədin gerçəkləşməsində əhəmiyyətli rol oynayacaq, həm də ümumən Qarabəgdə və Şərqi Zəngəzurdə aparılan möhtəşəm quruculuğun bir hissəsinə çevriləcək.

Bu günlərdə bp şirkəti "Şəfəq" in icraçısı kimi elan edib ki, layihə üçün Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin ilkin variantı hazırlanıb və dərc olunub. Sənəddə "Şəfəq" layihəsi üzrə aparılacaq fəaliyyətlərin ətraf mühitə və sosial-iqtisadi sahəyə potensial təsirləri nəzərdən keçirilib və tövsiyə olunan təsirlərə qarşı tədbirlər təsvir edilir. ƏMSSTQ prosesinin məqsədi nəzərdə tutulan işlərin ətraf mühitə və sosial-iqtisadi sahəyə hər hansı mənfi təsirlərin müəyyənlişdirilməsini və minimuma endirilməsini, mümkün olduqda isə aradan qaldırılmasını təmin etməkdir.

Sənəddə vurğulanır ki, Azərbaycanın cənub-qərbində yerləşən Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunda "Şəfəq" layihəsi çərçivəsində fotovoltaiq (PV) günəş-



"Şəfəq" yaxın zamanlarda işıq saçacaq

elektrik stansiyasının yaradılması məqsədini daşıyan bu layihə üzrə işlər bp şirkəti tərəfindən aparılır. Layihə üzrə tikinti işlərinin bu ilin ikinci yarısında başlanacağı və təxminən 18 ayadək davam edəcəyi gözlənilir.

"Şəfəq" stansiyası təxminən 802 hektarlıq ərazini əhatə edəcək və 240 meqavat dəyişən cərəyan gücünə malik olacaq. Stansiyanın arayərsəyə gəlməsi prosesini layihələndirmə, təchizat, mühəndislik, tikinti, quraşdırma, sınaq, istismara buraxma işləri və istismar mərhələləri daxildir. Tikintinin özü də bir neçə mərhələni əhatə edəcək. Övvəlcə obyekt üçün sahənin hazırlanması həyata keçiriləcək. Sonrakı mərhələlərdə stansiya quraşdırılacaq və istismara verilməlidir. Nəhayət, tikinti

aparılan sahə təmizləyəcək və bərpa ediləcək.

Məlumdur ki, istənilən tikinti üçün ilk növbədə sahənin hazırlanması vacibdir. "Şəfəq" in tikintisinə başlamaq üçün də sahə müvafiqi olaraq hasara alınacaq, bitki örtüyündən təmizləyəcək, torpaq işləri görülməli, drenaj boruları quraşdırılacaq, kabel xəndləri qazılacaq və s. Ən məsuliyyətli mərhələlərdən biri stansiyanın quraşdırılmasıdır. Belə ki, istifadə olunacaq avadanlıq və materiallar sahəyə bu dövrdə daşınacaq. Daha sonra özlü və montaj konstruksiyaları, günəş panelləri və digər avadanlıqlar, o cümlədən transformatorlar quraşdırılacaq. Mexaniki və vizual yoxlamalardan, elektrik sisteminin və avadanlıqların sınağından

sonra elektrik təchizatına başlamaqla enerji obyektinə istifadəyə verilməlidir.

İşçi qüvvəsinin Azərbaycan və xarici ölkə vətəndaşlarından ibarət olacağı və hər iki qrupdan tikinti, istismar və istismardan çıxarma mərhələlərində istifadə ediləcəyi gözlənilir. 6-8 ay ərzində tikinti heyətinin 300 nəfərdən ibarət olacağı, pik dövründə isə 700 nəfərə çatacağı nəzərdə tutulur. Əməliyyat zamanı işçi qüvvəsinə olan daqiqə tələbləri stansiyanın istismara verilməsindən əvvəl müəyyənlişdiriləcək. Yekun texnologiya seçiminə və işçilərin bacarıq imkanlarından asılı olaraq yerli əhali arasında colb edilən tikinti işçilərinin sayını maksimuma çatdırmaq qarşıya məqsəd qoyulub.

İşçilərin öz vəzifələrini yerinə yetirəcəklərinə əmin olmaq, onların bilik və qabiliyyətlərini artırmaq üçün layihə müddətində müxtəlif səviyyələrdə təlimlər keçiriləcək.

Layihənin tikinti, əməliyyatlar və istismardan çıxarılma mərhələsi üzrə fəaliyyətləri çərçivəsində planlaşdırılmış və planlaşdırılmamış işlərlə əlaqədar ekoloji və sosial-iqtisadi təsirlərin qiymətləndirilməsi üçün ətraflı metodologiyaya riayət ediləcək. Burada fiziki mühitə (havanın keyfiyyəti, istixana qazı, səs-küy, torpaq, qrunt və səth suları), landşaft, nəqliyyat və nəqliyyat, eləcə də bioloji mühitə (quru və su mühiti, flora və fauna) və sosial-iqtisadi mühitə potensial təsirlər nəzərdən keçiriləcək.

Xatırladaq ki, Qarabəgdə və Şərqi Zəngəzur 7200 meqavat günəş, 2000 meqavat külək enerjisi potensialına malikdir. Ölkəmizin daxili su ehtiyatlarının isə təxminən 25 faizi, yəni illik 2 milyard 560 milyon kubmetri bu ərazilərdə formalaşır. Günəş enerjisi potensialı Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda, külək enerjisi potensialı isə Laçın və Kəlbəcərdə dağlıq ərazilərdə daha çox müşahidə olunur. Hər iki bölgənin ərazisi ilə axan Tərtərçay, Bazarçay, Həkəriçay kimi əsas və digər kiçik çayların böyük hidroenerji potensialı var. Həmçinin ilkin təhlillərə əsasən, Kəlbəcərdə günlük 3093 kubmetr, Şuşada isə günlük 412 kubmetr termal su ehtiyatlarının mövcud olması ehtimal edilir.

Yer səthində düşən günəş radiyasının miqdarına görə Zəngilan, Cəbrayıl, Qubadlı və Füzuli rayonları Naxçıvan MR-dən sonra ikinci yerdədir. Azərbaycanın ən genişliş rayonu olan biri də Ağdamdır. Burada günəşli günlərin çox olması günəş enerjisinin istifadəni aktuallaşdırır. Bütün bunlar deməyə əsas verir ki, gələcəkdə Qarabəgdə və Şərqi Zəngəzurdə "Şəfəq"lər çox olacaq.

Flora SADIQLI,
"Azərbaycan"

bp-nin Azərbaycan universitetlərinə növbəti dəstəyi

bp beynəlxalq universitetlərdə geniş istifadə edilən seçilmiş növbəti beş dərsləyin Azərbaycan dilinə tərcümə olunmuş nəşrlərini təqdim edib. Bu, şirkətin Azərbaycan universitetlərində tədrisin və təlimin keyfiyyətinin artırılmasına davamlı dəstəyinin daha bir nümunəsidir.

Bu eyni zamanda bp-nin yerli universitetlər üçün qabaqcıl beynəlxalq təhsil resurslarına, bilik və təcrübələrə çıxış imkanının təmin edilməsinə yönəlmiş iri təhsil layihəsinin bir hissəsidir. Layihə hazırda növbəti beş kitabın tərcüməsi ilə davam edir və həmin kitabların təqdimatı gələcək il planlaşdırılır.

M.F.Axundov adına Milli Kitabxanada yeni beş nəşrin icraiyyəyə təqdimatı keçirilib. Tədbirdə çıxış edən bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: "Bu gün təqdim etdiyimiz beş kitab indiyədək Azərbaycana gətirdiyimiz 19 qabaqcıl beynəlxalq dərsləyin siyahısına dəyərli əlavədir. Bu kitablar yerli universitetlərin professor-müəllim heyətləri tərəfindən diqqətlə seçilərək tövsiyə edilib. Bu baxımdan hesab edirik ki, bu kitabların hamısına, həttdən də, böyük ehtiyac var və onlar Azərbaycanda ən çox tələb olunan dərsləklərdəndir. Nəzərə alsaq ki, bu dərsləklər dünyada ali təhsil üzrə ixtisaslaşan ən nüfuzlu nəşriyyatlar tərəfindən nəşr olunub, universitetlərimizin bu kitabları birbaşa çıxışının təmin edilməsi professor-müəllim heyəti və tələbələr üçün böyük bir dəstəkdir. Biz isə çalışacağıq ki, bu dəstəyi davam etdirək".

Təqdim edilmiş kitablar bunlardır: "Marketing strategiyası: ilkin prinsiplər və verilənlərin təhlili əsasında", "Rəqəmsal marketing. Strategiya, təbii və təcrübə", "İqtisadi siyasət. Nəzəriyyə və praktika", "İnformasiya təhlükəsizliyi prinsipləri", "Növbəti. Gələcəyin qısa tarixi". Bu kitablar bp-nin yerli universitetlərdə, kitabxanalarda və müvafiq elm və təhsil müəssisələrinə hədiyyəsidir. Hər bir dərsləyin çap edilmiş 2000 nüsxəsi ilə yanaşı, rəqəmsal versiyası da yerli nəşriyyatın - TEAS PRESS NƏŞRİYYAT EVİ-nin onlayn platformalarında yerləşdirilib.

Dərsləklərin nəşri layihəsinin ümumi dəyəri 2,14 milyon AZN-dən çoxdur. Bu məbləğə ümumilikdə 29 kitabın, yeni indiyədək nəşr edilmiş 19, yeni təqdim edilmiş beş və gələcək il təqdim olunaçaq daha beş dərsləyin xərcləri daxildir.

Xatırladaq ki, indiyədək bp özü və əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşlarından ölkəmizdəki sosial sərma-yə layihələrinə ümumilikdə 110 milyon dollardan çox vəsait xərcləyib.

"Azərbaycan"

22 Fevral Avtomobil Yolları İşçilərinin Peşə Bayramı Günüdür

Yeni yerüstü piyada keçidinin inşası davam edir

Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsinə təmin etmək məqsədilə daha bir yerüstü piyada keçidi inşa edilir.

Yeni yerüstü piyada keçidi M1 Bakı-Qubadlı Federasiyası ilə dövlət sərəhdə avtomobil yolunun 72,5-ci km-də tikilir. Layihə üzrə keçidin ümumi uzunluğu 48,6, eni 3 metrdir. Yol səviyyəsindən hündürlüyü 5,5 metr olan keçid metal konstruksiyalıdır.

Hazırda layihə üzrə keçidin aşırım hissəsinin quraşdırılması işləri aparılır. Layihə

çərçivəsində avtobus dayanacağı, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub.

Beynəlxalq standartlara cavab verəcək müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək tikilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şərəitdə keçməsinə təmin edəcək.

Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.



Güzeşli şərtlərlə erkən pensiya hüququ verən peşə və vəzifələrin siyahısına son 2 ildə 65 peşə və vəzifə əlavə olunub

Hazırda həmin siyahıda 5 il erkən pensiya-ya çıxmaq imkanı verən 4 mindən çox peşə və vəzifə, göstərici əhatə olunub

Pensiya təminatı sahəsində son illər aparılan islahatlar nəticəsində bu təminat sistemində olçatılmış artırımları, erkən pensiya hüququ olan kateqoriyaların sırasının genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb.

Nazirlər Kabinetinin müvafiq qərarları ilə son iki ildə

"Güzeşli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"na ümumilikdə 65 yeni peşə və vəzifə əlavə edilib.

Hazırda 35 hissə, 280 yarımhissədən ibarət olan həmin siyahıda 4 mindən çox peşə və vəzifə, göstərici mövcuddur ki, həmin sahələrdə çalışanlara 5 il erkən pensiya-ya çıxmaq hüququ verilib.

Eyni zamanda 2022-ci ildə "Əmək pensiyaları haqqında" qanunda edilmiş əlavə və dəyişikliklər zəruri və ağır iş-

lərdə çalışan şəxslərə pensiya yaşına çatdıqda daha erkən pensiya hüququ verilməsi şərtlərini xeyli yumşaldıb. Kişilərdən 12 il 6 ay, qadınlardan 10 il zəruri işlərlə bağlı staj və fərdi hesabda müvafiq pensiya kapitalı olduqda 25 il staj tələbi aradan qaldırılıb.

Tələb olunan pensiya kapitalı və pensiya hesablanan zaman gözlənilən pensiya ödənişi müddəti göstəricisi də azaldılıb ki, bu da onlara hesablanan pensiya məbləğinin orta hesabla 42-62 faiz artması ilə nəticələnib.

Dövlət Statistika Komitəsi (DSK) yanvar ayının makroiqtisadi göstəricilərini açıqlayıb. Məlum olub ki, ötən ay ölkə üzrə 9,1 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövründəkindən 5 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunmuşdur. Əlavə dəyər istehsalı iqtisadiyyatın qeyri-neft-qaz sektorunda 12,3 faiz artmış, neft-qaz sektorunda isə 2,6 faiz azalmışdır.

DSK-nin hesabatına görə, ilin ilk ayında ÜDM-in 41,9 faizi sənaye, 10,5 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 7 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,9 faizi kənd və meşə təsərrüfatları, eləcə də bəlxçilik, 5,8 faizi tikinti, 1,7 faizi turistlərin yerləşdirilməsi və ictimai işə, 1,8 faizi informasiya və rabitə, 17,8 faizi digər sahələrdə istehsal olunmuşdur. Məhsula və id-xala xalis vergilər ÜDM-in 10,6 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə isə 896,7 manat əlavə dəyər düşmüşdür.

Ay ərzində ölkə üzrə 5,2 milyard manatlıq sənaye məhsulları istehsal edilmişdir. Ümumilikdə bu dövrdə məhsul istehsalı sənayenin qeyri-neft-qaz sektorunda 8,9 faiz artmışdır. Sənaye məhsullarının 66,6 faizi mədənçixarma, 27,1 faizi emal, 5,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal edilmişdir. Mədənçixarma sektorunda 8,3 faiz azalmış, əmtəəlik qaz hasilatı 4,2 faiz artmışdır.

Emal sektorunda özəcağılıq məhsulları istehsalı 2,8, dəri, dəri məmulatlarının, ayaqqabıların istehsalı 2,1 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 67,9, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 54,1, metallurgiya sənayesi məhsullarının istehsalı 48,7, rezin və plastik kütlə məmulatlarının istehsalı 41, mebel istehsalı 40,5, maşın və avadanlıqların quraşdırılması, təmiri işləri 35, tikinti materiallarının istehsalı 34,5, bütün məmulatların istehsalı 28,3, geyim istehsalı 27,5, elektrik avadan-

Başlanğıc uğurlu, gözləntilər nikbindir

lıqlarının istehsalı 24,9, hazır metal məmulatlarının istehsalı 18,3, toxuculuq sənayesi məhsulları istehsalı 18, qida məhsulları istehsalı 8,7, içkilərin istehsalı 6,3 faiz artmış, poliqrafiya məhsullarının istehsalı 0,8, kağız və karton istehsalı 1,3, kimya sənayesi məhsullarının istehsalı 1,4, neft məhsulları istehsalı 9,6, sair sənaye məhsullarının istehsalı 13,7, ağacın emalı və ağacdan məmulatların istehsalı 48,4, digər nəqliyyat vasitələrinin istehsalı 66,5 faiz azalmışdır.

Azalma (11 faiz) həmçinin qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda qeyd olunmuşdur. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,2 faiz artım olmuşdur.

Dövlət Statistika Komitəsinin açıqlamasına görə, cari ilin yanvar ayında əsas kapitala 1 milyard 553 milyon manat vəsait yönəldilmişdir. Bu, 2023-cü ilin ilk ayından 37,4 faiz çoxdur. İstifadə olunmuş ümumi vəsaitin 45,5 faizi məhsul istehsalı və 50,4 faizi xidmət obyektlərinin, 4,1 faizi yaşayış evlərinin tikintisinə sərf edilmişdir. 82,7 faizi daxili sərma-yələr olan vəsaitin 75,2 faizi bilavasitə tikinti-quraşdırma işlərində xərclənmişdir. Bu dövrdə neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 44,5, qeyri-neft-qaz sektoruna sərf edilən vəsaitin həcmi isə 34,1 faiz artmışdır.

Sosial sahəyə, daha dağılıq desək, muazda işləyənlərin orta aylıq nominal əməkhaqqına gəldikdə, Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkə üzrə 2023-cü ildə bu göstərici 2022-ci ilə nis-

bətən 11,2 faiz artaraq 933,8 manata çatmışdır. Əhalinin ümumi gəlirləri isə yanvar ayı ərzində 4,5 faiz artaraq 5,6 milyard manat olmuşdur.

DSK-nin hesabatında həmçinin bildirilir ki, keçən ay ərakəndə ticarət sərbəksindən əhaliyə 4 milyard 493,8 milyon manatlıq məhsul satılmış, 946,1 milyon manatlıq ödənişli xidmətlər göstərilmişdir. 2023-cü ilin ilk ayı ilə müqayisədə əmtəə dövriyyəsi 3,4, əhaliyə göstərilmiş xidmətlərdən ol-
dun gəlir 4,9 faiz artmışdır.

Yanvar ayının nəticələrinə əsasən, ölkənin informasiya və rabitə müəssisələri tərəfindən ümumilikdə 258,2 milyon manatlıq müxtəlif xidmətlər göstərilmiş və həmin xidmətlərin 70,7 faizindən əhali istifadə etmişdir. Ay ərzində bu xidmətlərin həcmi 11,8 faiz artmışdır. Öldə edilmiş gəlirlərin 84,2 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. Nəqliyyat sektorunda da göstəricilər müsbətdir: ötən ay ölkə üzrə 17,4 milyon ton yük, 145,6 milyon nəfərdən çox sərnişin daşınmışdır ki, bu da 2023-cü ilin eyni dövrünə nisbətən yük daşınması üzrə 2, sərnişin daşınması üzrə 5,3 faiz çoxdur.

Sonda istehlak qiymətləri barədə: cari ilin yanvar ayında 2023-cü ilin eyni ayı ilə müqayisədə istehlak qiymətləri indeksi 101,7, o cümlədən orzaq məhsulları, içki və bütün məmulatları üzrə 100,7, qeyri-orzaq malları üzrə 101,7, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 103,2 faiz olmuşdur.

"Azərbaycan"

Anlaşma memorandumu imzalanıb

Azərbaycanda şüşə talarların istehsalı imkanlarının artırılmasına dair anlaşma memorandumu imzalanıb.

"Azərbaycan İnvestisiya Şirkəti" ASC və Türkiyənin ən böyük şüşə məmulatları istehsalçılarından biri olan "Gürök Group" şirkətlər qrupu arasında Azərbaycan şüşə talarlarının istehsalı imkanlarının artırılmasına dair anlaşma memorandumu imzalanıb.

Layihənin əsas məqsədi, beynəlxalq standartlara uyğun şüşə talarlar istehsalına zəvədu tikintisi, ölkəmizdə və xarici ölkələrdə tələbatı qarşılayaraq idxalin əvəz edilməsi ilə yanaşı, digər ölkələrə ixracatı həyata keçirməkdir. Dün-yanın 5-ci böyük şüşə məmulatları istehsalçısı olan "Gürök Group" şüşə tara, kirəmit, sənaye avadanlığı istehsalı, inşaat və turizm kimi müxtəlif sahələrdə fəaliyyət göstərir.

Azərbaycan nefti ucuzlaşdı

Dünya bazarında Azərbaycan nefti ucuzlaşdı.

AZƏRTAC xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,38 dollar və ya 1,56 faiz ucuzlaşaraq 86,93 dollar olub. Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınmışdır.



Gənclik



Qarabağ Azərbaycandır!

Azərbaycan Prezidenti İlham Əliyev xalqımıza tarixinin ən böyük nailiyyətlərini qazandı. Cəmiyyətimizdə modernləşmə xəttini davam etdirən dövlət başçısının rəhbərliyi ilə həyatımızda yaradılan müsbət dəyişikliklər hər bir vətəndaşımızın yaşayış tərzində, gündəlik həyatında nəzərə çarpır. Bu quruculuq və yenilikçilik siyasətinin nəticələri paytaxtda da, işğaldan azad edilmiş bölgələrimizdə də, ən ucqar regionlarımızda da eyni dərəcədə özünü göstərir.

Nailiyyətlər sırasında ən mühümü Prezidentin yetişdirdiyi vətənpərvər nəsildir. Vətənpərvərlik hər bir insanın ruhundadır. Vətənpərvərlik tərbiyəsi isə bu hissi düzgün istiqamətə yönəldir, vətəna məhəbbət ruhunun gücü ilə insanları ali məqsədlər ətrafında səfərbər edir, doğma torpaq, xalq qarşısındakı məsuliyyəti müəyyənləşdirir. Ölkənin, cəmiyyətin qazandığı bütün uğurlar insanlarımızın vətənpərvərlik ruhundan, bu ruhun diktəsindən, Vətənin rifahı üçün bacarıqlarını etmək ehtiyacından irəli gəlir.

Bu gün cəmiyyətimizin sosial strukturunda gənclər kəfiyyət qədər böyük üstünlük təşkil edirlər. Gənc nəslin təmsilçiləri ölkənin ictimai həyatında fəallıq göstərirlər. Xüsusilə texnoloji inkişafda, bu sahədə yeniliklərin sürətlə mənimlənməsi və həyatımıza effektiv tətbiqində böyük rolə malikdirlər. Bütün bunlar yeni strateji inkişaf dövrünə qədəm qoymuş Azərbaycanın gələcəyi üçün çox böyük perspektivlər vəd edir. Prezident İlham Əliyev andıçma mərasimindəki çıxışında gənclərin vətənpərvərlik, milli ənənələr ruhunda təbii olaraq özünü qəbul etməsi, gənclərimizin milli ruhda tərbiyə edilməsi, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi, dirmağarası mübarizəyə və yad dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsi - bu vəzifə bizim hamımızın qarşısında durur, hər bir ailə qarşısında durur və dövlət qarşısında durur. Burada, əlbəttə ki, dövlət siyasəti də aparılır və aparılacaq".

Müstəsna fədakarlıq

Azərbaycan gəncliyi böyük gücə sahib olduğunu, dövlətimizə sevgisinin tarixin müxtəlif dövrlərində hər zaman sübuta yetirib. Bunun ən böyük örnəkləri 44 günlük Vətən müharibəsində, ölənlərini erminə separatçıların kökünü bərkəndiklərinə qarşı keçirilən antiterror tədbirlərində göstərdikləri qəhrəmanlıq nümunəsidir.

Gənclərimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bir neçə əsrin problemini 44 günün içində həll ediblər. Şuşada dövlət bayrağımızı ucaldılar. Azərbaycan Prezidentinin qətiyyəti, gənclərimizin qəhrəmanlığı, yumruq kimi birləşmiş xalqımızın milli vətəndəsinə hesabına ölkəmizin ərazi bütövlüyünə nail olduq. Azərbaycanı sevdən, Vətənin bütövlüyünə bacardığı töhfəni verməyə çalışan hər bir vətəndaşımızın bu tarixi Zəfərdə özünəməxsus rolu var. Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi uğrunda canını qurban verərək şəhid olan, sağlamlığını itirən, döyüş əməliyyatlarında misilsiz şücaət göstərən gənclərimizin yaratdıqları tarix isə böyük bir qəhrəmanlıq dastanıdır.

Prezident İlham Əliyev Azərbaycana qazandırdığı nailiyyətlərlə göstərir ki, Vətəni sevmək, vətənpərvərlik sadəcə sözdə deyil, real əməllərdədir, bu sevgini konkret işlərlə ifadə etməkdədir. Vətənin inkişafına, insanların rifahına töhfə verməkdədir. Azərbaycanın maraqlarına, milli dövlətçilik prinsiplərinə sadıqlıq nümayiş etdirməkdədir, müasir dünyamızın bilik və bacarıqlarına yiyələnməkdə, tarixi ənənələrə sahib çıxmaqda, milli ruhu ziyalı təsirlərdən qorumaqda, mənəvi əmanətləri, bu Vətənin müqəddəs dəyərlərini gələcək nəsillərə ötürməkdədir. Belə bir vətənpərvər, mətin, qəhrəman gənc nəsil Ulu Öndər Hey-



Qalib xalqın əzmkar gəncliyi

Böyüməkdə olan nəslin düzgün tərbiyəsi Azərbaycanın gələcəyini formalaşdırır

dər Əliyevin milli dövlətçilik kursunun, bu kursu davam etdirərək Azərbaycan tarixinin ən qüdrətli mərhələsinə yetirmiş cənab İlham Əliyevin strateji inkişaf siyasətinin ən möhtəşəm əsəridir.

Dövləti qüdrətli edən onun dəyərlərinə bağlı, o dövlət uğrunda göz qırpmadan hər cür fədakarlığa hazır olan insanlardır. Ötən əsrin 90-cı illərinin ortalarından yürüdülmüş siyasət də güclü Azərbaycan üçün qüdrətli dəyərlər yetişdirib. Şuşanı, Xankəndini, başqa əzəli-əbədi yurdlarımızı düşmən tapdağından azad edənlər, bu torpaqlarda bayrağımızı ucaldanlar, Azərbaycanın maraqlarını bütün dünyada qorumaq üçün zəhmətini ösürməyənlər Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yetişdirdiyi gənc nəslin təmsilçiləridir.

Burada güclü dövlətə aidlik duyğusunun da böyük rolu var. Bu gənclər yeni ruhda böyüyüblər. Gözlərini açandan Azərbaycanı getdikcə güclənən, inkişaf edən görüblər və görürlər. Özlərini böyük bir dəyişiklik və inkişaf prosesinin içində hiss ediblər. Belə bir ölkənin vətəndaşı olmaları qürur duyurur. Ona görə güclü Azərbaycanın gəncliyi də güclüdür. Belə bir gənc nəsle sahiblik ölkəmizin gələcəyi üçün möhkəm təməllər formalaşdırır.

İdeoloji risklərə qarşı

Gənc nəslin hər zaman diqqətə, qayğıya, düzgün istiqamətə ehtiyacı var. Gənclərin vətənpərvərlik tərbiyəsi, milli ruhda yetişdirilməsi, müasir dünyamızın bilik və bacarıqlarına yiyələnmələri üçün şərait yaradılması, özlərini təsdiqləmələri üçün mühit verilməsi vacib şərtlərdir. Azərbaycan dövləti bu tədbirləri böyük həssaslıqla həyata keçirir. Gənclərə yol açır, potensiallarını reallaşdırmaları üçün meydan verir.

Bu gün Azərbaycan dövləti ərazi bütövlüyünü bərpa edib. Hazırda on müasir standartlara uyğun və on güvənli sərbəst infrastrukturunun qurulması istiqamətində ardıcıl işlər aparılır. Sərbəhdərimizin möhkəmliyi ölkəmizdəki inkişaf prosesləri, həyatımızın təhlükəsizliyi, gələcəkdə əminliyimiz baxımından çox önəmli dir. Sərbəhdərimizin etibarlı qorunması bizi xarici risklərdən daha güclü şəkildə mühafizə edir.

Hazırda Azərbaycan daxilində bizi təhdid edə biləcək risklər yoxdur. Azərbaycan Prezidentinin də bəyan etdiyi kimi, bütün mümkün olan potensial risklər ölkəmizin hüduqlarından konarda yerləşir və formalaşır. Ona görə də cə-

nab İlham Əliyev təhlükəsizlik tədbirlərinin bundan sonra da davam etdirilməsini vacib vəzifə kimi müəyyənləşdirir. Bu da, təbii ki, səbəbsiz deyil. Azərbaycan dövləti təxminən 200 illik erməni layihəsinin ömrünə son qoyub ərazi bütövlüyünə nail olmaqla əle planları puça çıxarıb ki, ölkəmizə qarşı ideoloji təxribatlar bundan sonra da tez-tez gözləniləndir. Azərbaycan dövlətinin haqq işinə kölgə salınması meyillərini, bizə qarşı ayrı-seçkilik təzahürlərini, ölkəmiz haqqında əsassız və yalançı, mənfəi imic yaradılması cəhdlərini gündəlik həyatımızda hamımız görürük.

Bu cəhdlərdən doğan ciddi bir risk var ki, onun hədəfi, adətən, gənc nəslin təmsilçiləri olur. Bu, ideoloji risklərdir. İdeoloji risklər xüsusilə indiki şəraitdə heç bir sərhəd tanımır. Qloballaşan, rəqəmsallaşan dünyamızda ideoloji risklərin qarşısını heç bir mühafizə tədbiri ilə almaq mümkün deyil. Ona görə də ən böyük öhdəlik yene də vətəndaş məsuliyyətinin üzünə düşür. Vətəndaş olaraq hər birimizdən tələb edilən məsuliyyət gənclərimizin vətənpərvərlik, milli ənənələr ruhunda tərbiyə olunmasıdır. Prezident İlham Əliyev andıçma mərasimindəki çıxışı zamanı da bildirdi ki, bu məsələyə çox ciddi yanaşmalıyıq: "Biz cəlb bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadıq olsunlar, onların beynlərini saf olsun. Heç kim onların beynlərini zəhərləmək istəyəndə uğura nail olmasın və burada, əlbəttə ki, ilk növbədə, ailə tərbiyəsi ön plana çıxır".

Ailə institutunun rolu

Gənc nəslin tərbiyəsində ailə institutunun rolu çox böyükdür. Xoşbəxtlikdən Azərbaycanda ailə institutu sağlam təməllər üzərində qurulub. Onun özündə ənənələr, dəyərlər durur. Ailə tərbiyəsinin hər bir gənc üçün, hər bir uşaq üçün əsas tərbiyə mənbəyi rolunu bundan sonra da qorumaq zəruridir.

Eyni zamanda məktəblər də gənc nəslin tərbiyəsində çox vacib vəzifə yerinə yetirir. Ölkəmizə tarixi qələbə bəxş etmiş müzəffər gənclərimizin yetişdirilməsində Azərbaycan məktəbinin çox böyük rolu var. Məktəblərdə milli istiqalımız, milli lyaqətimizlə bağlı aşılanan dəyərlər, əsrlər boyu bizə qarşı edilmiş ədalətsizliklə bağlı nəsillərdən-nəsillərə ötürülən həqiqətlər, öyrədilən qəhrəmanlıq tariximiz gənclərin tərbiyəsində çox mühüm iş görür.

Yeni nəslin daha bir tərbiyə qaynağı isə ümumiyyətlə milli də-

yərlərimizdir. Malik olduğumuz adət-ənənələr, milli-mənəvi baxış sistemi cəmiyyətimizin əsası, varlığımızın sütunudur. Bu sütunu daim sarsılmaz etmək, könər təsirlərdən qorumaq isə onların təmsilçiləri olaraq hər birimizdən tələb edilir. Digər tərəfdən, əsas dəyərli miraslardan biri də sağlam ideologiya ilə bağlıdır. Sağlam ideologiya cəmiyyətdə milli vətəndəsinə təminat edən, xalqın ali məqsədlər uğrunda irəliyə doğru hərəkətə təkan verən gücdür. Bu da bir həqiqətdir ki, güclü ideologiyaları güclü liderlər yaradır, onun dayaqlarını həm ömürlü fəaliyyətləri, uğurla reallaşdırdıqları inkişaf proqramları, həm də müəyyən etdikləri baxış sistemi, yüksək dəyərləri ilə möhkəmləndirirlər. Bu baxımdan müstəqil Azərbaycanın milli dövlət ideologiyasının - hüquq, demokratik dövlət kimi inkişafını və təhlükəsizliyini təmin edən dəyərlər sisteminin Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılması tarixi bir qərarımızdır.

Ulu Öndər müstəqilliyinin ilk illərində zamanın ağır sınaqları ilə üzlişmiş Azərbaycan dövlətinə təlatümlərdən, məhv olmaq təhlükəsindən çıxaraq onun gələcəyinə istiqamət verdi. Əbadi istiqalət, milli birliyi, dünyəvi prinsiplərə malik sivil demokratik dövlət qurmaq arzusunun, vətəndaş cəmiyyətinin formalaşdırılmasını özünə strateji məqsəd seçmiş xalqımız üçün Azərbaycançılıq ideologiyasını müəyyənləşdirdi. Azərbaycançılıq etnik məsələlərdən, dinləndən, dinindən, yaşadığı məkəndən asılı olmayaraq Azərbaycanı özünə vətən bilən bütün insanların hüquqlarını bərabərliyi idəyəsindir. Prezident İlham Əliyev çıxışında qəti şəkildə bəyan etdi: "Biz - onun davamçıları isə bu müsbət meyilləri öz tərəfimizdən daha da gücləndiririk. Azərbaycanda yaşayan bütün xalqlar vahid, məhrəban ailə kimi yaşayır. Bizim birliyimizə pozmaq istəyənlər nə qədər cəhd göstərsələr də, buna nail ola bilməyiblər və heç vaxt nail ola bilməyəcəklər. Çünki biz hamımız bir amal uğrunda birləşmişik". Bu ideologiyamı, bu dəyərləri və onların işığında yetişən gənclərimizi ziyalı təsirlərdən qorumaq ümumi missiyadır və biz bu missiyanı layiqincə yerinə yetirməyi bacarmalıyıq. Bu halda heç bir ideoloji təsir xalq olaraq gələcəyimizi təhdid altına sala, gənclərimizi milli hədəflərə aparan yoldan kənarlaşdırma, sapındıra bilməyəcəkdir.

*İradə ƏLİYEV,
"Azərbaycan"*

Tarix yazan oğullar

Ən böyük arzusu hərbi orkestrdə çalışmaq idi

"Özümə şəhidlik arzulaırdım, oğluma qismət oldu", - deyib üzünü yana çevirsə də, həyəcanını gizlədə bilmir Rüşət müəllim. Şəhid atasının qürurlu, amma hüznü sözləri mənə də kövrəkdir. 2020-ci ilin 8 oktyabrından xeyli keçsə də, Hacıyevlə ailəsinin göz yaşları qurumayıb, yaqin heç vaxt da qurumayacaq.

Sultəpə qəsəbəsində axtardığım ünvanı tapmaq ələ də çətinlik yaratmadı. Baxmayaraq ki, bayraqlı-şəkilli-okkili neçə şəhid qapısının yanından keçib gəlməli oldum. Nəhayət, adımı daşıyan bulaq və böyük xatirə lövhəyə xidmət edib. Dəfələrlə düşmən arxasında uğurlu əməliyyatlar keçiriblər. 1991-1995-ci illərdə orduda olub, Qorqan əməliyyatında fəallıq göstərib, 1993-cü ildə Horadiz əməliyyatında iştirak edib.

2020-ci ildə ali təhsilin magistr pilləsini bitirərək apreldə Vəton qarşısında borcunu ödəməyə gədir. Həqiqi hərbi xidmətə Qusar rayonunda başlayır. Müharibə başlayan gündən - 27 sentyabrdan döyüş bölgəsinə yollanır. Təgrül haqq savaşında göstərdiyi cəsarətə görə döyüş yoldaşları arasında "Canavar" ləqəbi tanınır. Səhbəti atası davam etdirir: "Əvvəl ön cəbhədə olmasın gizlədirdi, deyirdi Qusardaydı. Sonra həqiqəti öy-

təhsilini Binəqədi rayonu Sultəpə qəsəbəsi 313 sayılı tam orta məktəbdə davam etdirib.

Şəhidimizin musiqiyə, xüsusən tarə həvəsi, məhəbbəti bərdə anası İlhamə Sultanova daşıyır: "Onu ilk dəfə musiqi məktəbinə mən aparmışam. Fərhad müəllim, tələbələri ələ gözəl "Qarabağ şikəstəsi" çalırıldı ki... Dedim, musiqiçi kimi sizi qane etməsə də, "Qarabağ şikəstəsi"ni öyrədin. Yoxladı, qat-qat yaxşı alınacağına təminat verdi. 2014-cü ildə 313 sayılı tam orta məktəbdən məzun oldu, heç hazırlaşmadan gədir imtahan verdi, 400 bal toplayaraq Milli Konservatoriyanın tələbəsi adını qazandı".

2020-ci ildə ali təhsilin magistr pilləsini bitirərək apreldə Vəton qarşısında borcunu ödəməyə gədir. Həqiqi hərbi xidmətə Qusar rayonunda başlayır. Müharibə başlayan gündən - 27 sentyabrdan döyüş bölgəsinə yollanır. Təgrül haqq savaşında göstərdiyi cəsarətə görə döyüş yoldaşları arasında "Canavar" ləqəbi tanınır. Səhbəti atası davam etdirir: "Əvvəl ön cəbhədə olmasın gizlədirdi, deyirdi Qusardaydı. Sonra həqiqəti öy-



rəndik. Əlimiz heç yana çatmırdı, ancaq öz təcrübəmdən bəhrələnilib bəzi məsləhətlər verə bildirdim. Yaralanmasna 2 gün qalmışa qədər telefonla danışırdıq, ələ bir ruh yüksəkliyi vardı ki, sanki heç müharibədə deyildi. Noyabrın 9-da Füzulidən bir həkim zəng vurdu. Dedi yaralanıb, hospitaldadır. Amma cərahiyyə əməliyyatından çıxmayıb".

Təgrülün otağına baxıram - sevimli tarından tutmuş, geyimi, telefonu, afişaları, təltifləri - hamısı buradadır. Kameranın yadından bir sükət də göstərir, şəhidimizin bəstəkarlıq istedadı da varmı. Hərbi hissədə komandiri mayor Məhədiyyə Hüseynovun "Gəncəm" şeirinə mahnı bəstələyibmiş. Fikri-zikri sənətdə idi, bir dəfə konsert zamanı tarını simi qırıb, amma heç hiss elətdirməyib. Hərbi orkestrdə işləmək istəyirdi, orada tar olmadığından nöfəsi alətlərdə ifa etməyi öyrənirdi.

Xalq artisti Elçin Həşimov: "O özü mənim sinfimi seçmişdi,

ifasını dinlədim, xoşuma gəldi, amma hələ çox işləməli olacağımsı söylədim. Dedi ki, müəllim, bütün çətinliklərə hazırım, təkni sənətdə qarənliq bir şey qalmasın. Vədinə əməl elədi də, xeyli çalışdı, bakalavr, magistr pillələrində dərslər zamanı, imtahanlarda, tədbirlərdə ona əminliyimiz artdı, xarici ölkələrdə, beynəlxalq festivallarda tarımızı layiqincə təmsil elədi, başımızı ucaltdı... "Zabul-seğah"ın gözəl ifaçısı idi. Sakit danışıq, peşəkərlilik, mədəniyyəti, intellekti sayəsində hamının hörmətini qazanmışdı. Çox təəssüf, onun simasında gözəl, mükəmməl bir musiqiçimizi itirdik".

Təgrül Rüşət oğlu Hacıyev Vəton müharibəsinin 13-cü gününü - oktyabrın 8-də ata-babə yurtda - Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldı, ölümdən sonra "Vəton uğrunda", "Füzulinin alınmasına görə" medalları ilə təltif olundu.

Qurban MƏMMƏDOV

"Əsgər məktub" layihəsi həyata keçirildi

Abşeron Rayon Mədəniyyət Mərkəzində "Əsgər məktub" layihəsi çərçivəsində "Zəfərə aparan yol" adlı tədbir təşkil olub. İştirakçılar öncə Xırdalan şəhərində Ulu Öndər Heydər Əliyev abidəsinin ziyarət edib, ötinə gül dəstələri düzərək xatirəsini amblar.

Abşeron Rayon İcra Hakimiyyəti və Gəncə Qarizininin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə mərkəz foyesində müstəqillik dövründə çəkilmiş fotomateriallər və müxtəlif səpkil kitablarındən ibarət sərgilərlə tanışlıq olub.

Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, "N" sayılı hərbi hissənin zabiti



Nemət Rəhimov, Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlının anası Xatirə İsmayilova və başqaları Ümummilli Liderin dövlət müstəqilliyimizin möhkəmləndirilməsi və suverenliyimiz uğrunda apardığı mübarizədən, məqsəd-

yönlü siyasətindən səhbət açıb, Azərbaycan xalqının öldürdüyü Zəfərdən danışıblar. Bildiriləb ki, 44 günlük Vəton müharibəsində xalqımız torpaqlarını işğaldan azad etməklə tarixinin ən şərəfli səhifəsini yazdı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin iradəsi, ordumuzun qüdrəti və xalqımızın sarsılmaz birliyi qarşısında düşmən məğlub oldu. Çıxışlardan sonra iştirakçılar Azərbaycan Ordusu sıralarında xidmət edən əsgərlər məktub vasitəsilə ürək sözlərini yazıblar.

Aksiya müddətində Abşeron rayonunda məktəblilər, təşkilatlar və sakinlər tərəfindən toplanan 5000-dək elmi, publisistik, bədii və digər janrlarda olan kitab və yazılan məktublar işğaldan azad edilmiş ərazilərdə xidmət edən əsgərlərə çatdırılacaq.

Bakı Ali Neft Məktəbinin əməkdaşları üzgüçülük yarışında uğurla təmsil olunublar

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə dövlət qurumları arasında keçirilən üzgüçülük üzrə yarışda Bakı Ali Neft Məktəbinin bir neçə əməkdaşının da iştirak etdiyi SOCAR-ın komandası II yeri qazandı.

Bakı Ali Neft Məktəbindən bildirilib ki, qadınlardan ibarət komandada Karyera və tələbələrlə iş şöbəsinin metodisti Cəhan Qarayeva, Biznesin idarə edilməsi kafedrasının böyük laborantı Aytən Abdinova, Neft-qaz mühəndisliyi kafedrasının istehsalat təlimi ustası Ülvüyyə Cəbiyeva, kişilərdən ibarət komandada isə İdman Mərkəzinin müəllimi Pyotr Kuvşinov yarışıb.



Əl işlərinin mahir ustası



"Bizi ağıl idarə edir, hisslər yönəldir. Bu həyatda hissiz heç nəyin mənəsi olmaz. Hisslərin ən alisi inco isə sevgidir. Sevgi ilə baxdığımız hər şey gözəlləşir, hətta daş belə. İnsan məhəz sevgi ilə toxunduğu hər şey gözəllik qata bilər".

Bu sözlər Lənkərandə yaşayan və dekorativ-tətbiqi sənətdə məşğul olan Aysel Hüseynovaya məxsusdur. Onun bəliqulağı və

dəmir pullardan hazırladığı sənət əsərləri təkco yerli sakinlərin deyil, rayona soyahət edən xarici turistlərin də diqqətini çəkir. AZƏRTAC-ın bölgə müxbiri Aysel Hüseynovanın əl işləri ilə tanış olub, onun yaradıcılığı ilə maraqlanıb.

Aysel Hüseynova 10 ilə yaxındır ki, bir-birindən maraqlı əsərlər yaradır. İxtisasca müəllim olmasına baxmayaraq, təsviri incəsənətin tətbiqi sənət növünə daha çox inco isə sevgidir. Sevgi ilə baxdığımız hər şey gözəlləşir, hətta daş belə. İnsan məhəz sevgi ilə toxunduğu hər şey gözəllik qata bilər".

Ona ilk dəfə bu işə maraq Lənkəran Peşə Liseyinin əməkdaşı Fazil müəllimin tələbələr üçün keçirdiyi master-klas zamanı yaranıb. "Əl işləri ilk baxışdan marağıma

səbəb oldu və bununla məşğul olmağa başladım. Davam etdikco, öz ideyalarımı və fərqli yanaşmamı əlavə etdim", - deyər vurğulayıb.

Aysel Hüseynova deyir ki, əl işləri öz gözəlliyi ilə xarici turistlərin də diqqətini çəkir. Lənkəranın gələn bir çox turist onun əl işlərini alaraq aparır. "Əsərlərimdən ibarət xüsusi sərgi açmaq istəyirəm. İstəyirəm ki, şəhərimizə gələn qonaqlar əl işlərimlə daha yaxından tanış olsunlar. Məqsədim bu sənətin sirlərini şəhidlərdə də öyrətmək və sənətçilik nümunələrini gələcək nəsillərə ötürməkdir", - deyər bildirib.

Qeyd edək ki, Aysel Hüseynovanın əl işləri bir çox sərgi və festivallarda nümayiş olunub.



abunəçilərinin nəzərinə!

25 mart 2024-cü il tarixdən etibarən "Azercell Telekom" MMC-nin Fakturalı xətt sisteminin korporativ abunəçiləri üçün nəzərdə tutulan "Biznesim 1GB", "Biznesim 3GB", "Biznesim 5GB", "Biznesim 10GB" və "Biznesim 50GB" tarif paketləri üzrə daha əlverişli şərtlər təqdim edilməyə başlanılır. Belə ki, "Biznesim" tarif paketləri çərçivəsində təqdim olunan internet paketlərinin həcmində artım edilməklə daha rahat istifadə imkanı yaradılır. Eyni zamanda abunəçilər "Biznesim" tarif paketləri üzrə digər imkanlardan (zəng/SMS) mövcud şərtlərlə yararlanmağa davam edəcəklər.

Tariffin əvvəlki adı	Tariffin yeni adı	Qiyməti (ƏDV daxil, AZN)	Korporativ zənglər	Danışıq	İnternet	SMS	Beynəlxalq zənglər
Biznesim 1GB	Biznesim 3GB	14	Limitsiz	700 dəqiqə (ölkədaxili)	3GB	500	-
Biznesim 3GB	Biznesim 6GB	19	Limitsiz	1300 dəqiqə (ölkədaxili)	6GB	1000	-
Biznesim 5GB	Biznesim 9GB	24	Limitsiz	2500 dəqiqə (ölkədaxili)	9GB	2000	10 dəqiqə
Biznesim 10GB	Biznesim 15GB	34	Limitsiz	4000 dəqiqə (ölkədaxili)	15GB	2000	20 dəqiqə
Biznesim 50GB	Biznesim 55GB	54	Limitsiz	7000 dəqiqə (ölkədaxili)	55GB	3000	30 dəqiqə

Qeyd: Hesablanma intervalı zənglər üçün 10 saniyə, internet üçün isə 51 KB-dir.

Qeyd: Abunəçilər edilən dəyişikliklər, tarif paketlərinin şərtləri, sifariş, başqası ilə əvəz etmək və imtina qaydası barədə, o cümlədən "Azercell Telekom" MMC tərəfindən təqdim olunan xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet sahifəmizdən (www.azercell.com) və ya Müştəri Xidmətlərinə (MX ofisləri, 7/24 fəaliyyət göstərən Telefon Mərkəzi - SimSim abunəçiləri üçün (+994 12) 490 49 49 və 2002; Fakturalı xətt abunəçiləri üçün (+994 12) 490 52 52 və yaxud 6565, e-poçt: customer-care@azercell.com; musterixidmetleri@azercell.com, həmçinin Onlayn Müştəri Xidmətlərinə müraciət etməklə əldə etmək imkanına malikdirlər.

Korporativ abunəçilər Müştəri Xidmətlərinə - (+994 12) 490 49 40 nömrəsinə və yaxud 6050-yə zəng etməklə (1 zəng: 0.10 AZN, bazar ertəsi - cümə saat 09:00 - 18:00; şənbə günü 09:00-16:00), həmçinin destek@azercell.com ünvanına müraciət edərək mövcud tariflər, kampaniyalar və xidmətlər haqqında ətraflı məlumat əldə edə, müxtəlif əməliyyatlar həyata keçirə və texniki dəstək ala bilərlər.

Ölkə ərazisində hava yağıntılı olacaq

Azərbaycanda bu günə gözlənilən hava proqnozunu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, fevralın 22-də Bakıda və Abşeron yarımadasında havanın bəzi yerlərdə ararib yağıntılı olacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-4°, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi 770 millimetr civə sütunu olacaq. Nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecəyə doğru bəzi dağlıq ərazilərdə ararib yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə ararib duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Gəncə şəhərində, Qazax, Samux, Goranboy, Tərtər, Füzuli rayonlarında havanın əsasən yağmursuz olacağı gözlənilir. Lakin axşam bəzi yerlərdə havanın ararib yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə ararib duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5°, gündüz 6-10° isti proqnozlaşdırılır.



5° şaxta, gündüz 0-5° isti olacağı proqnozlaşdırılır.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında əsasən gecə və axşam havanın bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə ararib duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Gəncə şəhərində, Qazax, Samux, Goranboy, Tərtər, Füzuli rayonlarında havanın əsasən yağmursuz olacağı gözlənilir. Lakin axşam bəzi yerlərdə havanın ararib yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə ararib duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5°, gündüz 6-10° isti proqnozlaşdırılır.

Mingəçevir şəhərində, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Ağdaş, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava şəraitinin bəzi yerlərdə ararib yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə ararib duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5°, gündüz 5-8° isti, dağlarda gecə 3-7°, yüksək dağlıq ərazilərdə 8-13° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.

Şirvan şəhərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Göyçay, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin bəzi şərq rayonlarında ararib yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə ararib duman olacaq, şərq küləyinin əsəyi gözlənilir. Havanın temperaturu gecə 2-6°, gündüz 7-11° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında bəzi yerlərdə ararib yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə ararib duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6°, gündüz 6-9° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-5° isti olacağı gözlənilir.

OXUCULARIN VƏ MƏTBUATYAYIMI TƏŞKİLATLARININ NƏZƏRİNƏ!

"AZƏRBAYCAN" qəzetinə

2024-cü il üçün abunə yazılışı davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuat yayımı qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC (012) 598-49-55, (051) 225-02-13

"Azərmətbuat yayımı" ASC (012) 441-19-91, (050) 322-33-17

"Qaya" firması (012) 566-77-80, (050) 214-40-53

"Region Press" MMC (055) 316-79-01, (050) 316-79-01

"Səma-M" MMC (012) 594-09-59

"Ziya" LTD (012) 497-76-96, (050) 306-77-22

"Pressinform" MMC (012) 598-49-52, (070) 340-01-00

"City press" MMC (055) 819-09-26

1 illik - 187,20 (yüz səksən yeddi manat iyirmi qəpik) manat

6 aylıq - 93,60 (doxsan üç manat altmış qəpik) manat

3 aylıq - 46,80 (qırx altı manat səksən qəpik) manat

1 aylıq - 15,60 (on beş manat altmış qəpik) manat



Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzləşsəniz, redaksiyaya (Tel.: (012) 539-59-33) zəng vura bilərsiniz.

ÜST-dən yeni pandemiya xəbərdarlığı

Son aylar bəşəriyyəti yeni "X" xəstəliyinin gözləndiyinə dair xəbərlər alır. Bu namolun xəstəlik epidemiyaya, hətta pandemiya səbəb ola bilən patogenin adıdır.

Hələ 2018-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "X" xəstəliyini müalicə vasitələrinin təcili işlənilməsi üçün tələb edən prioritet xəstəliklər siyahısına daxil edib. Bu qərar potensial olaraq yeni bir pandemiya səbəb ola biləcək patogenin araşdırılmasını, xəstəlik əleyhinə peyvəndin və ya digər müalicə üsullarının hazırlanmasını sürətləndirmək üçün qəbul edilib.

"X" COVID-19-dan daha ölümcüldür

Ötən ay İsvetçerinin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun ən çox rezonans doğuran mövzularından biri "X" xəstəliyi oldu. Müzakirə zamanı bəyan edilib ki, bütün dünya yeni pandemiya hazırdır. Hətta ÜST yeni xəstəliyin COVID-19-dan 20 dəfə çox ölümlə səbəb ola biləcəyini qeyd edib. Mücərrəd xəstəliyin nüfuzlu beynəlxalq forumda müzakirə olunması dünya ictimaiyyətinin diqqətindən yayınmayıb.

Təşkilat bildirib ki, xəbərdarlıqların edilməsində məqsəd dünya ölkələrinin baş verə biləcək epidemiyalara və pandemiyalara qarşı hazırlıqlı olmasıdır. Belə ki, virus və bakteriyaların daim təkamülə uğurlu nəzərə alsaq, yeni infeksiyaların yaranması qaçılmazdır. Müxtəlif xəstəliklərin təsiri ilə insanların immun sistemi zəifləyir, nəticədə onlar əvvəllər orqanizmdə "yuva qura" bilməyən viruslara asanlıqla yoluxurlar.

Pandemiya kimi yayılma potensialına görə ÜST tərəfindən "X" in mənbəyi kimi hesab olunan patogenlərə Krim-Konqo hemorragik qızdırması, Zombi virusu, çuq qripi, COVID-19, Ebola, Marburq, Lassa qızdırması, Zika, Nipah, Rift Vadisi qızdırması, Yaxın Şərq tənəffüs sindromu (MERS) və ağır kəskin respirator sin-



dromu (SARS) daxil edilib. Bu siyahıdakı xəstəliklərin mutasiyaya uğraması, eləcə də yenilərinin yaranması yüksək ehtimal hesab edilir.

ABŞ-nin 30 ştatında "Zombi" virusuna rast gəlinib

Yeni pandemiya səbəb ola biləcək xəstəliklər arasında Zombi virusu üstünlük təşkil edir. Belə ki, 1980-ci illərdən bəri nadir rast gəlinən virus yenidən canlanıb. Xəstəliyə artıq ABŞ-nin 30 ştatında, Kanada, İsveç, Norveç, Finlandiya və hətta Cənubi Koreyada rast gəlinib, milyonlarla heyvan bu xəstəliyə yoluxub. ABŞ-də maral populyasiyasını bürüyən virusun yayılma mexanizmlərini tədqiq edən mütəxəssislər onun növlərə bənzər maneəni keçərək başqa heyvanlara, sonra isə insanlara keçə biləcəyini istisna etmirlər.

Yüksək yoluxduruculuğa malik olan bu xəstəliyin müalicəsi yoxdur. O, beynin funksiyalarını pozur, xəstə heyvan xarici stimullara cavab vermirdi, ağrı sular, məqsədsiz gəzirdi, yeni infeksiyaların yaranması qaçılmazdır. Müxtəlif xəstəliklərin təsiri ilə insanların immun sistemi zəifləyir, nəticədə onlar əvvəllər orqanizmdə "yuva qura" bilməyən viruslara asanlıqla yoluxurlar.

Nipah virusuna yoluxanların 75 faizi ölü

Çin, Hindistan, Braziliya və Afrika kimi ölkələrdə meşələrin qırılması nəticəsində

vəhşi heyvanlar daha çox plantasiyalarda qidalandırılır. İnsanlarla sıx təmasda olan heyvanlar infeksiyaların yayılmasını sürətləndirirlər. Bu baxımdan ən təhlükəli canlılar yarasalar hesab olunurlar. Onların bir çoxu Ebola, SARS, Marburq, Nipah da daxil olmaqla insanlar üçün son dərəcə təhlükəli virusların canlı anbarlarıdır. Əvvəllər yerli hesab edilən bu cür epidemiyaları indi global təhlükəyə çevrilib. Xəstəliklərin beynəlxalq səyahət və ticarət vasitəsilə dünyanın istənilən nöqtəsinə çatması mümkündür.

Yarasalar COVID-19-dan sonra Hindistan və Banqladeşdə daha bir epidemiyanın yaranmasına səbəb olublar. Onlardan meyvələrə, sonra da insanlara keçən Nipah virusu yoluxduğu insanların 75 faizinin ölməsinə səbəb olub. Səhiyyə rəsmiləri itimayiyətə xəbərdarlıq ediblər ki, 200-dən çox insan ən çox istifadə edilən yerli içki olan çiy xurma suyuna görə virusa yoluxub.

Mütəxəssislər virusun tənəffüs və mərkəzi sinir sistemini sürətlə zədələdiyini, qripəbənzər əlamətlərlə başlayıb sonradan nevroloji simptomlarla inkişaf etdiyini bildirirlər. İlk etapda baş ağrısı, qızdırma, öskürək və nəfəs darlığı, daha sonra bədən sırtlığı, huşunu itirmə və iflic kimi ciddi simptomlar meydana gəlir.

Ötən il Banqladeşdə Nipah virusuna yoluxanların 80 faizi həyatını itirib, sağ qalanların 20 faizində isə uzunmüddətli nevroloji problemlər yaranıb. Nipah virusuna qarşı hələ ki effektiv müalicə və ya peyvənd yoxdur.

Bu istiqamətdə araşdırmalar aparən alimlər bildirirlər ki, virus mütləq yeni bir pandemiya səbəb olacaq. Alimlərin fikrincə, fəvqəladə vəziyyətdə yaranıqda, namolun infeksiya aşkarlandıqda dərhal reaksiya vermək üçün bütün ölkələrdə mübarizə resurslarının olması vacibdir.

Ülkə XASPOLADOVA, "Azərbaycan"

ALLAH RƏHMƏT ELƏSİN!

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı Milli Məclisin deputatı Məzahir Əfəndiyevə atası

CAVİD ƏFƏNDİYEVİN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərliyi Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Aliyevə qardaşı

VİDADİ ALİYEVİN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutundan professor Tofiq Hüseynov Atakəşi Quliyevə və Milli Məclisin deputatı Rüfət Quliyevə əzizləri

TAHİRƏ QULİYEVANIN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Prokurorluğunun kollektivi Yasamal rayon prokurorunun müavini Rəşadət Orucova atası

İSMAYIL MÜƏLLİMİN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbəliyev Milli Məclisin deputatı Məzahir Əfəndiyevə atası

CAVİD ƏFƏNDİYEVİN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Texniki Universitetinin rektorluğu və Həmkarlar İttifaqı Komitəsi Milli Məclisin deputatı, Azərbaycan Beynəlxalq Ticarət və Logistika kafedrasının müdiri Rüfət Quliyevə anası

TAHİRƏ QULİYEVANIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

İqtisadiyyat Nazirliyinin rəhbərliyi və kollektivi Milli Məclisin deputatı Məzahir Əfəndiyevə atası

CAVİD ƏFƏNDİYEVİN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kollektivi Milli Məclisin deputatı Rəşadət Quliyevə anası

TAHİRƏ QULİYEVANIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kollektivi Milli Məclisin deputatı Məzahir Əfəndiyevə atası

CAVİD ƏFƏNDİYEVİN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV

Əlaqə telefonları:

Qəbul otağı	- 539-68-71,	Beynəlxalq həyat, idman	- 539-63-82, 432-37-68
Baş redaktor müavinləri	- 538-86-86,	və informasiya şöbəsi	- 538-56-60
	434-63-30, 539-72-39	İnformasiya şöbəsi	- 538-56-60
Məsəl katib	- 539-43-23,	İctimai əlaqələr şöbəsi	- 539-49-20, 538-31-11,
Məsəl katib müavinləri	- 539-44-91,	Fotolüstrasiya şöbəsi	- 538-84-73,
Parlament və siyasət şöbəsi	- 539-84-41, 539-21-00,	Kompiüter mərkəzi	- 538-20-87,
İqtisadiyyat şöbəsi	- 538-42-32, 538-35-55,	Mühəsibathəq	- 539-59-33

AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı, IV mərtəbə

contact@azerbajian-news.az
az.reklam@mail.ru



www.azerbajian-news.az



Qeydiyyat № 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməmiş, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəhsində çap edilmişdir

Qəzetə dərc üçün göndərilən materiallar Azərbaycan dövlətinin mövqeyinə uyğun olmalıdır

Gündəlik rəsmi dövlət qəzeti

Tiraj 4216 Sifariş 398

Qiyməti 60 qəpik